


Ağəli Şəkili

Nəni ŞƏKİ lətifələri

2008



Şəki folkloru

Ağəli Şəkili

**GÖZOO
YİYƏRƏM MƏN**

Ay - 26721k

Əsrin qarisi



Əsrin gözəli

M.F.Axundov adıma
Azərbaycan Milli
Kitabxanası


ŞEKİ – 2008

Dünyanın klassik rəssamları Leonardo da Vinci, Rafael, Rembrandt gözəl əsərlər yaradmışlar. Bu təkparlı əsərlər dünya muzeylərinin bəzəyidirlər. Bunların içərisində an çox diqqəti cəlb edən "Madonna" adlanan ana qucağında uşaq rəsmidir ki, müxtəlif dövrlərdə yaşamış bu rəssamların hər üşü eyni əsəri yaratmışdır.

Uzun illərin müşahidələrindən sonra müəyyən edilmişdir ki, hər üç rəsmidə ana öz uşağı sol tərəfdən əmizdirir. Alımların bilmədiyi, indiyədək elmə məlum olmayan bir sırrı aşkar etmişlər ki, uşaq aşılayarkən, sakitləşməyəndə o, uşağı sol tərəfdən əmizdirməlidir ki, doqquz ay ana bətnində olan uşaq öz anasının ürək ritmini tutub onun qoynunda olduğunu duyub sakitləşsin.

Deməli, hələ o vaxt rəssamlar sözlə deyə bilmədiyi fikri firça ilə ifadə etmişlər. Bundan sonra əsərlərin qiyməti birə on qat artmışdır.

Bizim şəkililər də bir çox mətləbləri lətifələrlə müdrik bir şəkildə ifadə etmişlər ki, onların da qiyməti zaman-zaman artacaq, öz öyrədici missiyasını yerinə yetirəcəkdir.



ÖN SÖZ

ŞƏKİ LƏTİFƏLƏRİNİN YENİ TOPLUSU

Ağəli Şəkilinin topladığı Şəki lətifələrini çap dəzgahından uzaqda, əlyazma şəklində ümumi dəftərdə oxudum. Burada hələ heç yerdə nəşr edilməmiş, işiq üzü görməyə layiq olan çoxlu nümunələr vardır. Məsələn, lətifələrin birində məşhur Hacı dayının yeni düşünülmüş gülüş doğuran hazırlıqlığı üzə çıxır:

Küçədə iki itin qucaqlaşış yatdığını görənlər təəcübədə deyirlər:

- Bir onlardakı məhəbbətə bax, gör necə mehribanlılar?

Bunu eşidən Hacı dayı dözməyib dillənir:

- Onların arasına bir sümük atın, onda bunların mehribançılığını görücüz...

Topluda gülməkdən daha çox düşünməyə cəlb edən bu cür Molla Nəsrəddin ruhlu lətifələrlə yanaşı, birbaşa söz oyunu, söz döyüşü, hazırlıqlılığı üzərində qurulan, güclü gülüş doğuran xeyli lətifə vardır.

Bir dəfə dəllək Akif zaraftıl bir oğlanın başını qırxılmış. Bu vaxt Akifin oğlu içəri girib deyir:

- Dədə, nolar, pul ver kinoya geyim də!

Atası açıqlanır və deyir:

- Ay qurumsaq, əl çək, görmürsən mən özüm həyində habirdə puldan ötrü it qırxıram?!

Və yaxud:

Şəkinin Qışlaq hissəsində yaşayan Tüfü Tahir ləqəbli bir hazırlıqdan soruşurlar:

- Sən bilərsən, habı buganın buxağı nədən belə sallanır?

Tüfü Tahir fikirləşmədən cavab verir:

- Bunu bilməyə nə var ki, inəklərə mən ölüm, deməkdən.

Və yaxud:

Tahirdən soruşurlar:

- Maraqlıdır, bütün heyvanların balası anasının da hincə, yalnız eşşək balası həmişə anasından qabaqda gedir. Nəəcəb görəsən?

Tahir cavab verir ki, anasında nə qanacax var ki, hələ bir balası qoduxda da olsun.

Təfərrüata varmadan onu deyə bilərəm ki, Ağəli Şəkilinin Şəki lətifələrini toplayıb qələmə alması xeyirxah bir işdir və bu toplu çap olunmağa layiqdir.

Faiq Çələbi,

Sənətşünaslıq doktoru.

Şəki, avqust 2007-ci il.

QEYD: Lətifələr ənənəvi Şəki ləhcəsi ilə yazıldığından, kitabda oxucular tərəfindən anlaşılmayan sözlərin "Şəki ləhcəsi ilə lügəti mənası" kitabın arxa səhifələrində verilmişdir.

GİRİŞ

Görkəmli xalq şairimiz Bəxtiyar Vahabzadə belə bir gözəl fikir söyləmişdir:

- Azərbaycanın təbiəti dünyada mövcud olan 11 iqlimdən 9-na malik olduğu kimi, bu torpağın xalqı da psixologyanın bütün "iqlimlərinə" sahibdir. Məsələn, Qarabağ musiqimizin, Qazax və Şirvan şerimizin, Bakı təsviri sənətimizin məskəni sayıldığı kimi, Şəki də müdrik gülüşümüzün ocağıdır.

Doğrudan da, əgər Azərbaycanda söz deyimi varsa, güllüş nöqtəsi varsa, o məkan - Şəkidir. Bu, onun torpağında, havasında, suyunda, nəfəsindədir. Şəkidə heç vaxt oturub lətifə yazmırlar ki, o lətifə olacaq, gülüş doğuracaq. O, olğuğu kimi yetişir və bütün bunlar Azərbaycanımıza məxsusdur.

Lətifələr bizi əhatə edən maddi varlıqla bağlı Azərbaycan şifahi xalq ədəbiyyatı janları içinde deyək ki, dinamik, dramatik yaşadılan, ağız icadlı, ədəbi janr və saf gülüşün gözəl nümunələridir. Burada əsas cəhət hazırlıqlıdan doğan xoş zarafatdır.

Ta qədimdən şəkililər hazırlıq, baməzə olmuş, öz şirin ləhcələri, sıvələri və lətifələrilə hamını cəlb etmiş və heyrlətləndirmişlər. Deyirlər dünyani gözəllik xilas edəcək. Yer üzündə yaşayan bütün varlıqlardan gülməyi bacaran insan olduğundan deyərdim ki, dünyani elə gülüş xilas edəcək.

Şəkililər lətifəni münbit şərait yaranan kimi, heç kəsən lisenziya-zad almamış, düzüb qoşub buraxırlar "aborata".

Ümumiyyətlə, Şəkidə öz ləqəblərilə seçilən, hazırlıq, baməzə adamlar çoxdur və onlara hörmətlə yanaşılır.

Bunlardan çoxları həyatlarını dəyişmiş və bəziləri də gündəlik aramızdadırlar. Onların ciddi sözləri də humorla deyilir. Çayxanaya çay içməyə gəlmış dostlardan biri qənd qabında qəndin az olduğunu görçək onun içinə düşmək üçün, çayçıdan bir nərdivan da gətirməsini xahiş edir.

Şəkidə az tapılar elə bir məhəllə, elə bir adam ki, ləqəbsiz olsun. Adamlara verilən ləqəblər düşünülmüş və yumorludur. Maraqlı burasıdır ki, ləqəb sahibi öz ləqəbindən incinir. Məsələn: "Kələz Namiq" bu ləqəbi gözlərinin rəngi göy olmaqla yanaşı, çevik hərəkətinə görə qazanmışdır.

Ləqəb barədə bəxti gətirənlər də var, gətirməyənlər də. Bəxti gətirənlər: - İmperial Əhməd, Pullu Qulu, Əlac Hüseyn, Gül Camal, Zalatoy Fərrux.

Bəxti gətirməyənlər: Cındır Əli, Cır Neymət, Tülkü Qurban, Eşşək Qaffar, Xaşal Hüseyn, Mikrob Əjdər, Araq Şamil, Çopur Sabir və sairə.

Dostlarımdan birinin ləqəbi Əlipota, başqasınınki Cin Nadir, digərininki isə Quruoğlu Allahyadır. Elə mənim özümü də bəzən Yevrey Ağəli deyə çağırırlar. Bilmirəm, deyilənə görə bu ləqəbi mən də çoxbilmişdiyimdən qazanmışam.


Mən Şəkidə bir nəfər ləqəbsiz adam tanıyrımsa, o da Tursux İvramdır. Ləqəb demişkən bir lətifə yadına düşdü:

Şəkinin köhnə məhəllələrinin birində toy möclisi qurulur. Cəbrayıł adında bir oğlan toyda bir az "vurandan" sonra heç kəsə macal verməyib özünü camaata göstərmək naminə "yırtılınca" oynayır. O qədər oynayır ki, özünü saxlaya bilməyib "quş uçurur". Elə o gündən ona bir yaxşı "peçət" vurulur. Ləqəbi də qalır "Qaz Cəbrayıł". Cavan oğlan, bəs, nə etməli? Biabır olduğunu görən Cəbrayıł bu ləqəbi itirmək üçün üz tutur Rusiya şəhərlərinə. Düz qırx ildən sonra gəlib Şəkinin



iyirmi kilometrliyində "Dörd yol" adlanan yerdə avtobusdan düşür, bir taksi sürücüsündən onu evlərinə aparmasını xahiş edir. Sürücü onun hansı məhəlləyə gedəcəyini soruşduqda onun çətinlik çəkdiyini bilib, deyir:

- Ə, da de ki, Qaz Cəbrayılgilin məhəlləsinə sür də!
- Cəbrayıł artıq Şəkidə əməlli-başlı ad qazandığını və ona vurulan "möhürün" silinməz olduğunu duyub, sürücüyü deyir:
- Qaqaş, maşını saxla, mən da Şəkiyə gedəsi olmadım.

Azərbaycan Respublikası



ŞƏKİNİN XƏRİTƏSİ



Şəki lətifələri dadlı-məzəli
olduğu kimi, qədim Şəkinin
görünüşü də gözəldir.


Şəkinin giriş qapısı




Şəkinin ikinci giriş qapısı



Sülh meydani





Şəki lətifələri

Turistlər Şəkida



"Marxal" istirahət zonası



Şəki lətifələri


Marxal istirahət zonası




Şəki Marxal istirahət zonası




Şəki lətifələri




Şəki lətifələri



Şəki İstifləri




Şəki xan sarayının xarici görünüsü
XVIII əsrin yadigarı
1763-cü ildə inşa edilmişdir




Xan sarayının daxili görünüşündən bir hissə

Şəki İstifləri

Şəki qala divarları (XVIII əsr)




Dairəvi məbəd (XIX əsr)
(Həzirdə burada Xalq tətbiqi sənət muzeyi yerləşir)



Şəki lətifələri


Şəki bu gün




Şəki karvansarasının daxili görünüşü

Şəki lətifələri

Qədim Şəki





Narin qala



Şəki lətifələri




Şəki lətifələri




Şəkinin əzəmətli giriş tağları




Şəki lətifələri



Şəki lətifələri




Səki mənzərələri




Şəki lətifələri

Kış çayı



Şəki lətifələri

Kış ç



Şəki lətilələri

Şəki lətilələri


Şəki mənzərəsindən bir görüntü




Şəkinin panoramı



Şəki, payızda





LƏTİFƏLƏR

BİZƏ YOX, ŞƏKİYƏ

Bir şəkili Bakıda bir oğlanla tanış olur. Onlar vidalaşıb ayrıldıqda şəkili tanış olduğu oğlana deyir:

- Vaxt tapıb hərdən bizlərə də gəlin.
- Günlər keçir, qonaq Şəkiyə gəlib həmin şəkilini tapır və deyir:
- Demişdin bizə qonaq gəl, mən də gəlmışəm.
- Şəkili söz altda qalmayıb zarafatla cavab verir:
- Ay səni yeyim, hayındı mən demədim ki, bizə gəl, demmişdim Şəkiyə gəl.

ŞƏKİLİ

Bakıda bir oğlan avtobusda yol gedərkən yanında əyləşmiş bir qızdan soruşur:

- Ay qız, sən haralısan?
- Qız cavab verir ki, adam haralı olar ki, şəkili.

XAN EVDƏ YOXDU

Bir dəfə Şəkiyə gələn qonaqlar Xan sarayına baxmaq qərarına gəlirlər. Xan sarayının qapısında dayanan bir şəkili zarafatından qalmayıb onlara deyir:

- Hayındı buyurub xanın evinə baxa bilərsəz, amma xan evdə yoxdu. Məzuniyyətə geyitdi. Onu bu gün görə

bilmicuz...

Təəssüf hissi ilə geri qayıdan qonaqlar yalnız evlərində anlayırlar ki, sən demə onlar Şəkidə Aprelin 1-də olublarmış.

BİR AZ XAMSAN

Uzaq keçmişdə Abdulcabbar Şəkidə oğluna toy edəndə Xan əmini də toya dəvət edir. Onu burada hörmətlə qarşılıyırlar. Xan oxuduğu muğamları ilə hamını lərzəyə salır. Məclisin sonunda Xan gülüş şəhərində olduğunu duyub, bir lətifə də söyləyir.

Abdulcabbar Xanı evinə yola salarkən razılıq edir və zərafatla deyir:

- Xan olmağına söz yox, əsl xansan,
- Hayf, lətifə dimaxda bir az xamsan!

OLSUN SƏNƏ SƏRİN

Bir şəkili pul qazanmaq üçün həyətlərindəki induşkaların lələklərindən yelpik düzəldib satmağa başlayır. Şəkiyə gəlmış bir qonaq bu əhdacı birinci dəfə gördüyündən təəccüb edərək onu bir manata alır. Bir azdan yelpiyi yellədən qonaq lələklərin yerə səpələndiyini görçək geri qayıdır şəkiyə deyir:

- Dayday, bu nədir, bunu mənə sıramışan, tez bir manatı gəl görüm!

Şəkili cavab verir:

- Ay gözo yeyim, hayndı habırda saa yaxın duran oldu? Öza niyə şər atırsan? Qaldı o yelpik məsələsi, heç bilsən, induşka neçəyədir? Saa kim dedi axı yelpiyi yellə.

O, lələkləri düzəldə-düzəldə:

- Bax, habırda nə çətin şey var ki, sən hunu da bacarırsan? Hər şeyin işlətmə qaydası var axı, deyə qonağı başa salır:

- Bax, habını həblə düz saxla, deyə lələkləri göstərir. Hindi başu sağa-sola tez-tez firlat getsin, olsun sənə sərin, vəssalam, şüttamam.

KİMNƏN SORUŞSAZ İT OYNADAN, ELƏ MƏNİ GÖSTƏRİJİYLƏR

Bir dəfə Şəkiyə toy məclisinə dəvət almış adlı-sanlı meyxana ustaları bir-biri ilə deyişirlər. Bir nəfər də kefli pul verərək atadan, anadan, qardaşdan, bacıdan "zakaz" verib elə hey oynayır, heç kəsə də macal vermir. Axırda da onlara deyir ki, qismət olsa, qardaşımın toyunda da siizi çağırıacam.

Meyxana deyənlərin "yaxşı, biz səni Şəkidə necə tapacağıq" sualına, şəkili cavab verir:

- Şəkidə kimnən soruşsaz it oynadan, elə məni göstəriçiyilər.

DİYİRSUUZ AĞZIMI AÇIM?

İçərişəhərdə bir şəkilinin lotular axşam qabağını kəsib, onun qızıl üzüyünü zorla barmağından çıxardıb qaçırlar. Özlərini bura yetirən milis işçiləri ona deyirlər:

- Əclaflar sənə bu qədər zülm verdilər, bəs niyə haray salıb səs çıxarmadın?

Şəkili qızıl dişlərini onlara göstərib deyir:

- Disuz, hayındı ağızımı açım, habları da çıxartsınlar?

OĞLANDI, YOXSA QIZ?

Bir dəfə müxtəlif millətlərin nümayəndələrini bir yerə yığıb nəsil artırmaq məqsədilə hərəsinə bir meymun verirlər. Deyirlər beş ildən gələrsuz. Bu işin öhdəsindən gəlsin deyə, bir meymun da şəkiliyə verirlər. Düz beş ildən biri beş, o birisi dörd, digərləri üç və iki bala ilə geri qayıdır. Növbə şəkiliyə çatanda görürər ki, onun əlindən bir cılız uşaq tutub. "Ə, şəkili bu nə də..... Hayif bizim zəndimiz" - deyə ondan üz çevirib gedəndə, şəkili "a qaqaş səni bir dəqiqə olar" - deyə dillənir.

- Mənim naxışım heylə naxışdı da. Bir də ki, adama meymun verəndə bir quyruğunu qaldırıb baxmazlar ki, həbi oğlandı, yoxsa qız?

MƏN ÖLÜM DEMƏKDƏN

Günlərin birində Şəkinin Qişlaq hissəsində yaşayan Tüfü Tahir ləqəbli bir hazırlıqçıdan soruştururlar:

- Sən bilərsən, habı buganın buxağı nədən həblə sallanır?

Tüfü Tahir fikirləşmədən cavab verir:

- Bunu bilməyə nə var ki, inəklərə "mən ölüm" deməkdən.

ÇÜRÜYÜ YOXDUR Kİ?

Günlərin birində Tüfü Tahir istirahət günü mal bazarına

gedir ki, inək alsın. Inəklərdən biri onun xoşuna gəlir. Onun sahibindən inəyin qiymətini soruşduqda o, Tahirə elə qiymət oxuyur ki, bəlkə də o qiymətə təzə maşın almaq olardı.

Tahir əyilib inəyin altına əməlli-başlı baxanda, inəyin sahibi dözə bilməyərək dillənir:

- Qaqaş, ordan nə axtarırsan?
- Tüfü Tahir cavab verir:
- Baxıram görəx çürüyü zadı yoxdur ki?

O MƏNDƏ ÖMRÜ BOYU OLMİYİTDİ

Tüfü Tahir mağazada ayaqqabı satır. Bir qadınla ucaboy bir kişi ona yaxınlaşır ayaqqabının qiymətini soruşurlar.

Tahir deyir:

- Qurtararı yetmiş manatdır.

Qadın deyir:

- Axı bunun qiyməti əlli manatdır, heç olmasa onu bizə altmış manata ver də....

Tahir onun öz qiymətinin altmış manat olduğunu qadına inandırıb bilmir və əlini kişinin ciyinə qoyub deyir:

- Bu daydayın vicdanı haqqı onun öz qiyməti altmış manatdır.

Kişi qəzəblənərək deyir:

- Ə, heç olmasa öz vicdanına and iç də...

Tahir:

- A dədəm, o, məndə ömrü boyu olmayıitdi.

BİR AZ TEZ GƏTİRSİN

Bir gün dostlardan biri Tahiri evlərinə qonaq aparır. Dostu da görməmiş kimi televizorun pultundan ikiəlli yapış� başlayır onu dala - qabağa fırlatmağa. Acıdan sino gedən Tahir dözə bilməyib axır ki, dillənir:

- A qaqaş, öyrətmək olmasın o pultu ciyaa tərəf tuşla ki, yimağımızı bir az tez gətirsin.

ÖZLƏRİ GƏLİF APARICAXLAR

Birisı təzə maşın alır. Yolda maşını saxlayıb səmt-soraq öyrənmək məqsədi ilə Tahirdən soruşur.

- A qaqaş, yol müfəttişliyinə necə getmək olar?

Tahir onu başa salıb deyir:

- Bax, o qabaqdakı sfetaforu görürsənmi, ora çat, maşını saxla, gördün qırmızı işiq yanır, tez keç. Özləri gəlif səni aparicaxlar.

DAYANMAQ QADAĞANDIR!

Tahir söyləyir ki, bir gün təzə maşın alıb Balakənə iş dalınca getmişdim. Xam vaxtim idi. Yolu-zadı yaxşı tanımirdim. Elə şəhərə daxil olmuşdum ki, yolun sağında bir mağaza görüb saxladım ki, evə əliboş getməyim, uşaqlara sandaldan-zaddan alım.

Qayıdır gələndə gördüm ki, avtomobil müfəttişi məni gözləyir. Elə maşına yaxınlaşmışdım ki, o qarşimdakı "Dayanmaq qadağandır! "znakı" olan "stolbani" maa göstərib dedi:

- Cavan oğlan, bu işarə nədir?

Didim mən bilmərəm, başqa rayondan gəlmışəm, onu mağazanın iyiyəsindən soruşun.

BİLMİRƏM SƏƏN İŞAA YARİCƏM, YOXSA YOX

Bir gün Tahirin telefonuna təsadüfən Bakıdan zəng gəlir:

- Alo, alo, Şəki, Şəki, bura Şəkidir? Mən kişi istəyirəm kişi. (Kiş kəndini demək istəyir)

Tahir cavab verir ki, a xala vallah məndə kişiyəm, bilmirəm amma səən işaa yaricəm, yoxsa yox.

MİRAJ

Bir gün Tahirgilin məhəlləsində söyləyirlər ki, halal olsun habı qonşumuz Cəfərə. Dədəsi Miraj öləndən sonra onun adını əbədiləşdirmək üçün bir "antikvar" mağaza açıldı ki, gəl görəsən. Adını da elə "Miraj" qoyutdu.

Tahirə deyirlər ki, sən də oğulsan? Dədəaa ehsanına hələ bir şey etməmisən.

Tahir cavab verir ki, doğru diirsuz, mən dədəmə heç nə etməmişəm. Amma o maa eliyitdi. Dədəm maa elə miraj qoyub geitdi ki, ömrümün axırına kimi bəsimdi. Onun adı Məmə olduğundan, çox yerdə maa elə belə Tahir yox, Məməən oğlu Tahir diyirlər.

ÇƏTİN OLUCAX

Tahirgilin məhləsinə tösmərəy bir qızın dalınca cavan bir oğlan gəlib-gedir. Bir gün Tahir qızdan həə cavabı ala bilməyən oğlana yaxınlaşış deyir:

- Qaqaş, səən işin çətin olucax. Əziyyət çəkib özoo yorma. Ho qızı mən yaxşı tanıyıram, hunu bişirməgə düz iki eşşək yükü odun lazımdır.

DIQQILI QALITDI

Sovetlər vaxtı, Tüfü Tahir yarmarkada "kalkotqa" satır. Bir qadın onun qiymətini soruşduqda Tahir dörd manat, deyə cavab verir.

Qadın deyir:

- Gəl üç manata razılaşaq.

Tahir:

- Olmaz, bu onun son qiymətidir.

Qadın:

- Ona görə o boydasan daa.

Tahir:

- Sən mənim boyuma baxma, baxırsan göl ürəyimə bax, "abaxeyisin" qorxusundan ürəyim dıqqılı qalıtdı.

KÖK QADINLAR

Bir gün Tahirdən soruşurlar:

- Kök qadınlara necə baxırsan?

Tahir fikirləşmədən cavab verir:

- Nəyi pisdir ki, qışda istiliyinə söz yox, yayda kölgəliyinə.

DƏDƏN YİYİTDİ

Tahir bir gün bazara gedir ki, qarpız alsın. O, qarpızsatan deyir:

- Maa bir dənə yekə Sabirabad qarpızı lazımdır.

Bunu eşidən qarpızsatan tələsik iri bir qarpız götürüb deyir:

- Qarpız məndə qıp-qırmızı, bal kimi. O, hansı qarpızı nişan edib kəsirə, Tahiri bəyəndirə bilmir. Qarpızsatanı qasqabaqlı görən Tahir dillənir:

- A qaqaş, niyə məndən incisən, səən qarpızlaru eşşəyə versən eşşək yeməz. Mən səndən qarpız istədim qabax yox ki...

Bu vaxt qarpızsatan acıqla arxasını Tahirə çevirib deyir:

- Al ey, bu da saa sən istəyən Sabirabad qarpızı.

Tahir cavab verir ki, qarpıza heç söz yoxdur, hayif ki, bir dilimini dədən rəhmətlik yeyitdi.

ELƏ BİR FƏRQ YOXDUR

Tüfü Tahirdən bir gün soruşurlar:

- Cərrahlarla qəssablar arasında nə fərq var?

Tahir cavab verir ki, onların arasında heyłə də fərq yoxdur. Qəssəflər kəsif sora soyurlar, cərrahlar isə soyub sora kəsillər.

İŞLƏNMİŞİNİ ALA BİLƏRSƏN

Bir dəfə Tüfü Tahir dostugilə qonaq gedir. Yemək vax-

ti onun qabağına bir kasa dovğa qoyurlar. Dovğanın içindən Tahirin nəsə axtardığını görən dostu arvadını çağırıb töhmətləyir:

- Azz, mən saa dədəli-ciyili doğa bişir dimişdim. Bu nədi, onun içində nə ət var, nədə ki noxud! Bax, səni boşuf təzəsini alaram a!

Bu dəmdə, Tahir əyilif dostunun qulağına piçıldayır:

- Qaqaş, gopa basma, daa 50 yaşıñ var, təzəsini ala bilməzsən, amma bir az işlənmişini ala bilərsən.

ÇÖLDƏ QALIR

Bir dəfə Tahir Bakıda alver üstündə dava-dalaş olacağının duyub dostunu orada qoyub qaçır. Bir müddətdən sonra dostu ona narazılığını bildirib deyir:

- Tahir, həblə də dostluq olar, məni orda tək qoyub hara yesinmişdin?

Tahir kök olduğunu bildirmək üçün yanını göstərib deyir:

- Ə, heç yesinə bilirom ki, mənim elə dərdim var ki, hansı ağacın dalında yesinirəmsə, bədənimin yarısı çöldə qalır.

NIYƏ XƏSTƏLƏNİRDİM Kİ?

Bir dəfə Tahir xəstələnib həkimə gedir. Həkim onu müayinə edəndən sonra "resept" yazıb deyir:

- Bu dərmanı gündə üç dəfə yeməkdən sonra içərsən.

Tahir dözməyərək dillənir:

- A "doxtur", gündə üç dəfə yemək olsayıdı daa niyə xəstələnirdim ki?

ÇOXLU SALAM SÖYLƏ

Bir gün Gülü "obşı" hamamda Tüfü Tahirlə rastlaşır. Onun yekə qarnını görüb Tahirə söz atır:

- Tahir, bu mən ölüm ayda bir dəfə də olsa, heç olmasa gündəyməzuu görürsən?

Tahir hazırlıqlı göstərib ona deyir:

- Necə bəyəm, sən görürsənmi? Əyər görürsənse məndən ona çoxlu-çoxlu salam söylə.

TANIYIRSANMI?

Bir gün Tüfü Tahirdən soruşurlar:

- Habı Gülünü tanıyırsan?

Tahir birbaşa cavab verir:

- Vallah onu tanımiram, amma, bir neçə dəfə üzünü görmüşəm. Onu deyə bilərəm ki, o, tək bir kişidən olan oğraşa oxşamır.

YARIM SAAT DA GÖZLƏMƏLİ OLUCUUZ

Bir nəfər Bakıdan Şəkiyə Tüfü Tahirin işlədiyi çayçıya gəlib, bir çaynik çay "zakaz" verir. Aradan yarım saat keçir, çayçı çayı gətirmir. Qonaq artıq dözməyərək dillənir:

- Ay qaqaş, bir çaynikin dəm alması nə olan şeydir axı, mənim də işim, dərdim var axı...

Tahir cavab verir ki, bilirsuz, Şəkidə işiq getdiğindən üç pilitə qoymuşux, işığı da çalamuşux sifitofordan. Çaynicki də qoymuşux onun üstünə, növbə ilə yerini dəyişirux

ki, dəm alsın. Yəqin hələ yarım saat da gözləməli olucu-uz.

AİLƏ SEVİNCİ

Tüfü Tahir avtovağzalda "Ailə sevinci" lotereyası satır, böyründə də qovrulmuş findiq ləpəsi.

Şəkiyə qonaq gələn birisi evlərinə qayıdarkən lotereya satıldığını görür, "ya naxış" deyib, bəlkə qismətimdi, heç olmasa Şəkidən əlibos getməyim deyə, Tahirə deyir :

- Qaqaş, o "Ailə sevinci"ndən iki dənə mənə ver.

Tahir göz üstə deyib, çaparaq qonağın cibinə iki stəkan findiq ləpəsi basır.

Qonaq təəccübələ dillənir:

- Mən, səndən "Ailə sevinci" istədim, findiq ləpəsi yox ki!

Tahir qonağı sığallaya-sığallaya deyir:

- A qaqaş, əsl "Ailə sevinci" elə findiq ləpəsidir də, özü də qorulmuşundan.

PULU ALAN MƏN, BÖLƏNSƏ SƏN

Günlərin bir günü heç yerdə işləməyən Tahir bikef halda şəhəri gəzərkən köhnə dostlarından biri ilə rastlaşır. Görüşüb hal-əhval tutduqdan sonra dostu ona kömək məqsədi ilə ayaqüstü bir iş təklif edib, deyir:

- Hərdən gedib bankdan mənim adıma olan puldan götürərsən, yarısı sənin olar, yarısı da xərcləmək üçün mənim.

Sağollaşıb ayrırlırlar.

Bir müddətdən sonra dostu Tahiri dilxor görüb diyr:


- Həə, gənə noolutdu qaşqabağuu sallamışan? Tahir zarafatından qalmayıb deyir:

- Qaşqabaqlı olaram da. Həblə də şey olar? Banka çek aparan mən, ordan pul gətirən mən, əziyyət çəkən mən, pulu isə bölən sən.

SƏN DƏ ONA ƏL ELƏ

Bir gün Tahirə deyirlər ki, sən o ciyun canı, başaa gələn bir məzəli əhvalat danış.

Tahir də başlayır söyləməyə:



- Bir dəfə öydə diyillər ki, bizi "plyaja" apar. Mən də ömrümdə nə "plyaja" gedən döyülməm, nə də ki, üzə bili-rəm. Nə isə, çəşib dənizə gedəsi oldux. Allah ölenləruza rəhmət eləsin, qaynanamı da aparmışam, uşaqları da. Də-nizdə çıməndə gördüm uşağım məni arxadan dürtməliyir.

Dedim:

- Noolutdu, ay bala?

Dedi ki, nəniyə bax, ordan əl eliyir.

Dedim:

- Sən də ona əl elə!

Sən demə arvad orda boğulurmuş.

BASDIRMAĞA QOYURDU Kİ?

Bir dəfə Tahiri əli-ayağı çirkli-paslı, üst başı tozlu-torpaqlı görən qonşuları təəccübə ondan soruşurlar:

- A qonşu, bu nə sirsifətdir belə? Hardan gəlirsən bu fasonda?

Tahir cavab verir ki, qavırsandıxdan. Qaynanamı basdırı-maxdan.

Qonşuları ona deyirlər ki, bəyəm adamı basdıranda belə sir-sifət alırlar?

Tahir zarafatından qalmayıb cavab verir ki, ə adam ki-mi basdırmağa qoyurdu ki...

BIĞLARI ÇIXITDI

O vaxtlar avtobusda azyaşlı uşaqlardan pul-zad almazdı-lar. Tahirin ciyisi də pulu az tutsun deyə Tahir də özü ilə hamama aparardı. Bir gün hamamçı Tahirin ciyisinə

deyir ki, oğluu bığları çıxitdı, da unu hamama gətirmiyə-sən. Buna dözə bilməyən Tahirin ciyisi dillənir:

- Oğlum yekə kişi zad döö ki. Hələ səkkizinci sinifdə oxuyur.

HİNDİ NƏSƏ OLASIDI

Bir dəfə uzun müddət xaricdə olmuş bir tanınmış şəx-siyyətin yubileyi keçiriləndə necə olursa Tahir də bu məc-lisdə iştirak etməli olur. Məclisin şımganlı vaxtında Tahiri mikrofona dəvət edirlər. O, yubilyarı təbrik edib, əslində zarafat üçün sözə başlayır:

- Sizin kimi bir hörmətli alim uzun müddət xaricdə olur. O qayıdır öyə gələn kimi arvada diyir ki, tez ol keç yataq otağına, habı saat əynimi soyunub gəlirəm. Arvad da fikr-ləşir ki, kişi deyəsən darıxtıdı. Tez soyunub girir yerinə. Düşünür ki, kişi yəqin quraxsıydı. Kişi onun böyrünə gi-rib yorğanın altında dıqqılı bir saat göstərib deyir:

- Arvad, gör saa nə almışam, parıldayan saatlardandır. Diyirlər fosforludur. Gecə qaranlıqda da göstərir. Arvad əlini kişinin başına qoyub diyir ki, kül başaa, Allah fəryada çatsın, səhərdən mən də diyirəm ki, həndi nəsə olası-dı.

BALASI QODUXDA DA OLSUN

Tahirdən soruşurlar:

- Maraqlıdır, bütün heyvanların balası anasının dalın-ca gedir, yalnız eşşək balası həmişə anasından qabaqda gedir. Nəecəb görəsən?

Tahir cavab verir ki, anasında nə qanacax var ki, hələ

bir balası qoduxda da olsun.

SİZİ GÖRƏMMƏDİM

Bir dəfə Tahir "sfetofora" əhəmiyyət vermədən yolu keçir. Yol müfəttişi maşını saxladıb ona deyir:

- Qırmızı işıqda keçdin, "nujeli" onu görə bilmədin?

Tahir cavab verir ki, düzünü bilmək istisuzsa, onu gördüm, yoldaş "naçalnik", sizi görə bilmədim.

"SVEJİ" BALIQ

Bir dəfə Gəncədə toy məclisində müxtəlif bölgələrdən dəvət olunmuş qonaqlar şəkili Tahiri orada görüb onu bağlamaq məqsədi ilə bəy və gəlini təbrik etmək üçün mikrofona dəvət edirlər. Heç vaxt şablon söz deməyən Tahir mikrafona yaxınlaşışib sözə başlayır:

- Əvvəla hamuuzun ... axşamı xeyir! Bir görün bu cütlükər bir-birinə necə də yaraşır.

O, yalnız bir Allahın tək olduğunu, yerdə qalan varlıqların qoşa yaradığını söyləyərək, qadının ərsiz, balığın susuz yaşaması mümkün olmadığı kimi bəy və gəlinə də qoşa ömür sürməyi arzulayır.

Bu vaxt bir ariq, yaşılı qadın ayağa qalxıb Tahiri pərt etmək üçün deyir:

- Şəkili balası, axı düz demədin.

Tahir:

- A xala, bəyəm nəyi düz dimədim?

Qadın:

- Sən deyirsən ki, qadın ərsiz, balıq susuz yaşaya bil-

məz. Mənim ərim iyirmi ildir ölen, bəs niyə indiyəcən yaşayram?

Tahir cavab verir ki, a xala, mən "sveji" balıxdan danışram, "kapçonnı"dan yox ki...

BƏS NƏƏCƏF SOYUNMUSAN?

Bir gün Tahir dostuna sataşmaq məqsədi ilə gecə saat 3-də zəng edib, soruşur:

- Bağışlayın, habira hamamdır?

Dostu hırslınərək cavab verir:

- Ə, qurumsaq, hayındı da hamam olar?

Tahir gülərək cavab verir:

- Ə, uzunqulaq, bəs onda nəəcəf soyunmusan?

MƏN DAA OYNAMIRAM

Bir dəfə Tahir qatarla Moskvaya alverə gedəndə kuperdə alımlə bir yerə düşür. Bir qədər tanışlıqdan sonra Tahirin uzanıb yatmayı istədiyini görən alim ona deyir:

- Heç bilirsən, o biri dünyada nə qədər yatacağıq, qalx bir səhbət edək, görək nə var, nə yox?

Tahir yerini rahatlaya-rahatlaya:

- Siz alim, mən isə bisavad, bizim səhbətimiz tutmaz.

Alim Tahirə deyir:

- Ay oğul, çox gəzən çox bilər, çox oxuyan yox.

Alim kупедə tək-tənha qalmamaq üçün ona tapmaca

deməyi planlaşdırır və deyir:

- Bax, mənim sualıma cavab tapmasan səndən on manat alacam. Sənin sualına mən cavab tapmasam, kişi kimi, sənə yüz manat verəcəm.

Pul sözünü eşidən Tahir yerindən dik atılıb onunla razılaşır. Elə birinci sualı da Tahir verəsi olur və deyir:

- O hansı heyvandır ki, ağaca dördayaqlı çıxır, düşəndə isə üçayaqlı düşür?

Xeyli fikirləşəndən sonra, sualın cavabını tapa bilməyən alim uduzduğunu bildirib, Tahirin yüz manatını verir və deyir:

- Sualın cavabı mənə çox maraqlıdır. İndi öz sualına özün cavab ver görüm?

Tahir ayağa qalxıb deyir:

- Mən də bilmirəm, al bu uduzduğum on manatı, getdim yatmağa, mən daa oynamıram.

BAĞIŞLA, EVDƏN KÜLQABI GÖTÜR-MƏMİŞƏM

Bir dəfə Tahir dostlarına başına gələnləri söyləyib deyir:

- Günlərin bir günü işimlə əlaqədar Bakıya getməli oldum. Mən də, hər dəfə Bakıya gedəndə özümdən razı kimi döş cibimə bir paçka "Malbro" siqareti alıb qoyuram. Bakıya çatıb avtobusdan düşmüsdüm ki, bir cavan oğlan yaxınlaşıb dedi:

- Qədeş, siqaretindən olar?

Dedim:

- Hardan bildin mənim siqaret satmağımı?

Sonra anladım ki, onun siqaret çəkməyi gəlib, əlimi şalvarımın cibinə salıb dedim:

- Mən "Astra" siqareti çəkirəm.

- O, mənə döş cibimi göstərib dedi:

- Mən ancaq "Malbro" çəkirəm.

Nəsə, əlacsız qalıb döş cibimdəki siqaretin siftəsini ona verib ordan uzaqlaşmaq istəyirdim ki, oğlan dilləndi:

- Qədeş, bəs alışqanın yoxdur?

Dilxor halda onun siqaretini də odlayıb dedim:

- Qədeş, bağışla, külqabı öydə qalıtdı.

TEZ DURAN DÖÖSƏN AXI..

Bir gün Tahirgilə qonaq gəlir. Tahir ciyisini çağırıb deyir:

- Ciyi, bizə heç gəlmiyən qonaq gəlitdi. O hindəki irəş xoruzu tut ver kəsim.

Tahirin ciyisi dillənir:

- A Tahir, axı o obaşdan durandı.

Tahir ciyisinə:

- Onda o cir xoruzu tut ver kəsim.

Tahirin anası bu dəfə özündən çıxıb deyir:

- Ay Tahir, əlim getmir axı, o da səhərin açılmasını biləndi.

Buna dözə bilməyən Tahir axır ki dillənir:

- Ay ciyi, o xoruzlar obaşdan durub lap özlərini cırasalar da, sən səhər 11-dən tez duran döösən axı...

NİYƏ TUTA BİLMİRƏM Kİ

Bir gün Tahirdən soruşurlar:

- Bir əllə iki qarpızı tutə bilərsən?

Tahir cavab verir ki, dumaları olsa niyə tutə bilmirəm ki...



LAP ƏCƏB ELƏDİN

Bəy toyqabağı əmisi Tahirə yaxınlaşış deyir:

- Əmi, afçarkanı satdım getdi.

Tahir əlini onun dalına çəkib deyir:

- Lap əcəb elədin, əminin balası. Ninirsən evdə iki-iki avçarkanı.

NİYƏ QAYNAMIR Kİ?

Bir gün Tahirdən soruşurlar:

- İki qoçun başı bir qazanda qaynayarmı?

Tahir cavab verir ki, buynuzları olmasa niyə qaynamır ki?

SAA PARAŞÜT YOXDUR

Müharibə vaxtı təyyarə yandığından yerə tullanmığı qərrara alırlar. Təyyarədə on nəfər, paraşüt isə cəmi doqquz ədəd olduğundan təyyarəçi deyir:

- Hərəyə bir sual verəcəm. Kim sualın cavabını bilməsə ona paraşüt çatmayacaq. Növbə şəkiliyə çatanda təyyarəçi ona deyir:

- De görüm, Zimbabvenin paytaxtı haradır?

Şəkili görür cavab verə bilməyəcək, təyyarəçi yə deyir:


- A qaqaş, da denən saa paraşüt yoxdu da.

ƏMI, ARAĞI DÜZ BÖLƏRSƏN HAA!

Bir "içki düşküñü" toy məclisinə gedib, məclisə göz

gəzdirərək, özünü yeniyetmə uşaqların yanına salır ki, onların da araq payını içə bilsin. O, araq şüşəsinin ağızını açmağa başlayarkən uşaqlardan biri dillənir:

- Əmi, arağı düz bələrsən haa!!!



İT QIRXIRAM

Bir dəfə dəllək Akif zarafatçı bir oğlanın başını qırxırmış. Bu zaman qəflətən oğlu içəri girib deyir:

Dədə, noolar pulum yoxdur, maa pul ver, kinoya gedim də.

Atası acıqlanıb deyir:

- Ay qurumsaq, əl çək, görmürsən mən özüm hayındı habırda puldan ötrü it qırxıram!?

XALÇA SATANA DA BEŞ İL, ALÇA SATANA DA!

Sovetlər vaxtında Şəkinin Qışlaq hissəsinin sakini Kor Fərruxa alça satmaq üstə nə az, nə çox, düz iki il iş kəsirlər. Hakim Fərruxa son söz verir: Fərrux deyir:

- Nə deyim, yoldaş sudyə, xalça satana da iki il iş vərirsəz, alça satana da.

KLARNET KİMİ

Bir gün Kor Fərrux xəstələnir və səsi batır. Dostları ona səsinin açılması üçün yumurta iç, deyirlər.

Kor Fərrux onlara belə cavab verir:

- Əyər yumurta səsi açsaydı, onda gərək toyuğun yumurduyan yeri klarnet kimi çalınardı.

DIRSƏYUZUN BAŞI

Sovetlər vaxtı Kor Fərrux özünü dolandırmaq üçün kü-

çədə xəlvəti nöyüt lampası satır. Bunu görən polis işçiləri ona yaxınlaşdırıb onun lampaları gizlətdiyi kisəni təpikləyib soruşurlar:

- Kisədəki nədir?

Kor Fərrux kor-peşiman cavab verir:

- Da orda nə olucax, bir təpik də vursaz, dirsəyuzun bəsi.

YA OLARDAN OL, YA DA BİZDƏN

Bir dəfə Fərruxu "tərpədib" deyirlər ki, çox müharibələr görmüsən, orada gördükərindən bir az səhbət elə, görək necə vuruşmusan?

Fərrux onu dinləyənlərin çoxluq təşkil elədiyini nəzərə alıb söyləməyə başlayır:

- 1943-cü ildir. Bərk vuruş gedirdi. Birdən didilər ki, nemeslər hücuma keçib. Məndə də həmişə "zapaz" nemes paltarı olurdu. Cəld paltarımı dəyişib üzümü tutdum bizimkilərə. Yarım saat həblə vuruşdux. Sora dedilər bizimkilər hücuma keçir. Paltarımı dəyişib üzümü tutdum nemeslərə.

Dedilər:

- A Fərrux dayı, bəs axırı necə oldu?

Dedim:

- Axırı necə olucax, nemeslər yenidən hücuma keçmişdi ki, gördüm bir dənə nemes "afseri" əlini ciyinimə qoyub didi ki, a qaqaş, bizi səryandar qoyma, birdəfəlik ya olardan ol, ya da ki, bizdən.

ÖL AY FƏRRUX

Bir gün Kor Fərrux qatarla Rusiyadan evlərinə gələndə onunla bir kupa də olan kişinin yatdığını görüb, onun çamadanını əkib aradan çıxır. O, tələm-tələsik çamadanı açıb görür ki, içindəkilər çirkli-paslı hamam dəyişənəyidir. Peşman olan Fərrux iki əlini başına vurub deyir:

- Öl ay Fərrux, saa o kor ləqəbini qoyanın belə qadasını alım. Altmış yaşın var, səndə heç altı yaşında uşaq qədər ağıl yoxdur. Hamısı qıraqa, səən başı içindəkilər heç çamadanın içindəkilər qədər olmadı.

İYİRMİ İLDƏN SONRA

Bir gün xəbər yayılır ki, Hacı dayının on yaşlı nəvəsi gəlib. İyirmi ildən sonra nə olacağını qabaqcadan deyir. Bu Kor Fərruxu çox maraqlandırır. Fərrux uşağı çağıldırıb ondan soruşur:

- Doğrudan sən yirmi ildən sora nə olacağını indidən diyirsən?

- Bəli - deyə uşaq cavab verir. "Amma bir şərtim var. Bir manat borcun olucax". Fərrux bir manatı uşağa uzadan kimi o, tumuşunu aşağı salıb barmağlı ilə göstərir:

- Əmi, bunu görürsənmi?

- Bəli, görürəm, bala - deyə, Fərrux cavab verir.

Uşaq:

- Əmi, iyirmi ildən sonra bilirsən də, nələr olucax, - deyə tumuşunu qaldırır.

BƏS ORTADAKI SIFIR?

Kor Fərruxun dediklərindən:

Bir gün başqa rayondan olan köhnə "podelniklərimdən" biri Şəkidə qonağım oldu. Söhbət əsnasında məzəli söhbətlərinə, söz bağlamalarına görə Şəkinin onların filialı olduğunu söylədi. Bizə sübut etmək üçün iki ədəd xiyar götürdü və ciblərinin boş olduğunu bildirdi. O, xiyarları atdı-tutdu, cibinə soxdu çıxartdı. Sonradan onun əlində üç böyük xiyar gördük. Onun üçüncü xiyarı harasından çıxardığıni heç kəs başa düşə bilmədi. Və bununla da bir qalib kimi, özündən razı qaldı.

Növbə maa çatanda şalvarımı bir az aşağı saldırıb, qonağıma bir "avtoručka" verdim. Oturacağımın bir yanına bir beş, o biri yanına da bir 5 rəqəmini yazmağı ondan xahiş etdim. O da buna layiqincə əməl etdi. Dalımı çörüb bir az aralı ona "indi bunlar birlikdə neçə oldu" sualına, "əlbəttə 55" - deyə, cavab verdi. Bax buna dözə bilmədim. İki barmağımın ortasından üçüncüsünü çıxarıb ona tərəf tutadım və dedim:

- Al ey, bəs, ortadakı sıfır?

QORXMA, BİR AZ AĞRIYİF DƏYƏNJAX

Günlərin birində Pirim Yaşar çoxdan görmədiyi bir dostunu görüb hal-əhval tutaraq ondan soruşur:

- Ə, gözümə birtəhər dəyirsən, niyə belə xarab olmusan?

Dostu:

- Heç, bir az ürəyim ağrıyr.

Yaşar güya ona toxtaxlıq verərək zarafatla dillənir:

- Ə, qorxma, bir az ağrıyif, dəyəncax.

GÖZÜNDƏN GƏLSİN!

Bir oğlan qızla tanış olur. Gəzirlər, dolaşırlar. Qız həsrətlə gözləyir ki, bu gün-sabah ona elçi gələcək və xoşbəxt olacaqlar.

Necə olursa oğlan bir müddət gözə görünmür və qızdan qaçırl. Bir gün qız oğlanı küçədə yaxalayır. Oğlan min cür bəhanələrlə qızdan qaçmaq istəyərkən, qız deməyə heç bir söz tapmir. Yandığından oğlanın dalınca özü də bilmədən qarğayırl:

- Saa, heç nə demirəm, verdiyim o süd gözündən gəlsin!

HƏLƏ MƏN QIZMAMIŞAM

Yeni ildə ana təzə ailə qurmuş oğlulgılə baş çəkməyi qərara alır. Oğlunu evdə görməyən ana gəlindən onun hərada olduğunu soruşur. Gəlin deyir:

- Rayonumuza gedib ki, anamı təbrik etsin.

Anası öz-özünə deyir:

- Habırdan-habırə məni təbrik etməyən oğul, gör habırdan duruf hara geitdi.

Bu zaman gəlin qaynananın qabağına xrustal stəkanda, özünə isə adı stəkanda çay qoyur. Bunu görən qaynana dilənir:

- A qızım, öza çayı nəccəf "prostoy" isganda süzmüsən?

Gəlin cavab verir ki, mən hələ qızmamışam.

QIZI VERƏCƏKDİM

Günlərin birində Bakıdan Şəkiyə qastrola, "Leyli və Məcnun" operası gəlir. Onlar altı-yeddi gün Şəkidə olub, tamaşanı oynamalı idilər. Bir gün aktyorlardan biri, yəni Leylinin atası naxoşlayır. Düşürlər əl-əyağa, bəs onun yerinə kimi qoysunlar, münasib bir adam tapılmış. Nəəlac qalıb məsləhət alırlar ki, onun yerini ancaq şəkili Abdulcabbar tuta bilər. Sən demə Abdulcabbar da yaxşıca vuramış. Onunla razılaşırlar ki, Leylinin atasını oynasın. Pulu-pul, gündəlik də bir şüşə araq.

Abdulcabbar bir-iki gün yaxşıca rol oynayır. Üçüncü gün ona araq vermirlər. O da başlayır müdürüyyəti hədələməyə ki, görün sabah sizin başuza nə oyun açacam!

Teatrın müdürü çox narahat olur, elə o gecəsi iki şüşə araq alıb üz tutur Abdulcabbargilə. Bir az vurandan sonra müdir ondan soruşur:

- Mən ölüm düzünü de, o araşa görə bizdən nə hayif çıxacaqdın?

- Heç nə, deyə, Abdulcabbar cavab verir:

- Məcnunun atası gələn kimi Leylini verciydim getsin!

KİLO YARIM

Sovetlər vaxtında ərzağın qıt vaxtlarında qəndi, pesoğu növbə ilə verirdilər. Dükənlər qarşısında növbələrə duranların sayı xeyli uzanırdı. Bir nəfər şəkili qabaqda növbədə olan dostu "prarav" Ramizə iki barmağı ilə işarə edir ki, iki kilogram da onun payını alsın. Ramiz də bunu edir. Oğlan torbaya baxıb Ramizə deyir:

- A dost, bu iki yox, cəmi kilo yarım olar, axı.

Ramiz gülümsəyərək cavab verir:

-Düz diyirsən qaqaş, sən iki barmağuu göstərdin mən də aldım.

Sən demə, oğlanın barmağının biri tən ortadan yox imiş.

HABIRDA NƏ ZİBİL VAR Kİ?

Dəndələnin ciyisi rəhmətə gedir. Dəndələn cənazədən elə yapışır ki, buraxmaq belə istəmir. Ona kömək etmək üçün deyirlər:

- Dəndələn burax, bir az da biz aparax, ağırdır.

Dəndələn cavab verir:

- Ə, habırda nə zibil var ki?!

BALIQALARIN TUTULMA VAXTIDIR

Bir içki düşkünü evdən uzaqlaşış çaya balıq tutmağa gedir. Gün ərzində heç bir balıq tuta bilməyən kişi evə əlibos getməmək üçün balıq dukanına girib evdə arvada "nömrə" gəlmək üçün iki-üç ədəd balıq alır. Arvad mətbəxdə balıqları bişirmək istədikdə onların üstündəki qiymət kağızlarından 1.30, 2.50 və 3 rəqəmlərini oxuyub kişidən soruşur:

- A kişi, bu nə rəqəmlərdir, bunların üstündə belə?

Çoxbilmiş kişi: "Onları mən yazmışam, balıqların tutulma vaxtidır" - deyə cavab verir.

"JAKETİNDƏN" SALLANAN FERMEŞELDƏN BƏLLİDİR

Yeni ailə qurmuş gəlin atası evinə qonaq gedir. Geri qayıdış ailəsinə gələrkən qaynanası ondan anasının onunçunu nə bişirdiyini soruşduqda:

- Anam mənimcün plov bişirmişdi deyir:
- Arif qaynana pıntı gəlinin koftasının yaxasından salanan fermeşeli göstərib deyir:
- Hər şey ondan bəllidir.

BU DA YADDAŞSIZLIQDIRMI?

Üç nəfər şəkili yaddaşsızlıqdan gileyənlərlər. Biri söyləyir:

- Son vaxtlar elə yaddaşsız olmuşam ki, səhərlər "nas-kı" geyməyi belə unuduram.

O biri dost da deyir:

- Ə, da denən məəm tayımsan da. Mən də səən kimi bitəri olmuşam. Hər gün idarənin açarlarını unudub evdə qoyuram.

O biri dost gülərək söyləyir:

- Bəyəm bular da yaddaşsızlıqdır?
- Ə, səhər obaşdan qaça-qaca özümü bitəri ayaq yoluna çatdırımsam. Oturub əməlli-başlı haqq-hesabı da çürütmüşəm. Əyilib aftafanı götürəndə görmüşəm ki, hələ şalvarımı çıxartmamışam.

FUTBOLA

Aşot ölündə arvadı xəsislik edib onu geyindirmir, tabuta yarıçılpaq vəziyyətdə qoydurur. Meyit götürülüb qapıdan çıxarıklärən arvadı Roza başlayır fəryad etməyə.

- Aşotcan, Aşotcan, ay Aşotcan, hara gedirson, ay Aşotcan?

Aşot ona tanış olan səsi eşidib, tabutda dik oturur və deyir:

- Bu formada hara gedərlər ki, ay dədəsi gorbagor, futbola.

ÜZMƏK ÖYRƏNƏRDİN

Heç üzməyi bacarmayan birisi xamlıq edərək dənizin ortalarına doğru üzür. Görür artıq batmaq üzrədir, yardım istəyərək qışqırır:

- Kömək edin, "spasayte"... Onu başa düşsünlər deyə, bütün bildiyi dillərdə müraciət edir.

Axırda bir şəkili ona deyir:

- Ə, on dörd dil öyrənincə, bircə dənə üzmək öyrənərdin də!

"BUD ZDAROV", DƏDA DƏYSİN!

Bayramqabağı iclaslarının birində tanışlıqla vəzifəyə gəlmış birisi tribunadan çıxış edib üzdən oxuyarkən səhv etdiyini duyub, buraxdım deyə, koruxub qalır. Onun peşman olduğunu duyan şəkili yerdən qışqırır:

- Ə, utanma, adam buraxar da. Hayındı bizim Şəkidə

beyqafil buraxanın heç üzünə də vurmazlar, deyərlər:

- "Bud zdarov ", dədə dəysin !

YIMAĞA APARIR

Bir dəfə iki şəkili müşəyə ayı ovuna gedir. Elə müşənin girəcəyində ayı dostlardan birini vurur qoltuğuna, özü ilə aparır. Dara düşən dostu bərkdən bağırır ki, ədə ayını at, canım qurtarsın. Dostu nişan alıb düz ayının xayasından atır. Dostu bir də dillənir ki, ədə ayını başından at. O, bu dəfə də ayının o biri xayasını nişan alır. Dostu bu dəfə dözməyərək çıçıır:

- Ay oğraş, ayı məni o işə aparmır ey, yimağa aparır.

ƏN ƏHƏMİYYƏTLİ HEYVAN

Müəllim şagirdlərə sərbəst mövzu tapşırır ki, ən əhəmiyyətli ev heyvanı barəsində yazsınlar.

Şagirdlərdən biri inək, o biri camış, digəri isə qoyun barədə yazırlar.

Müəllim inşa yazılarını yoxlayarkən şagirdlərdən birinə "5" qiyməti yazar. Onun yazısında bu cümlələr yazılımışdı:

- Onun ətindən kolbasa və sosiska, dərisindən gön-dəri məmulatı, dırnaqlarından suvenir kimi, tüklərdən paltar və ayaqqabı təmizləmək üçün şotka, hətta adından söyüş kimi də istifadə olunur.

Sən demə, bu əhəmiyyətli heyvan donuz imiş.

BƏLKƏ YAĞDI

Hər gün hava haqqında məlumat verən Şəki radiosu günlərin birində belə bir "dəqiq" məlumat verir:

- Diqqət, diqqət, bəlkə, axşamüstü yağış yağıdı.

MƏNI ALDATMA

Bir gün əsgəri xidmətini başa vurmuş şəkili evlərinə qayıdır, özü də bir qızla. Bunu görən atası hirsənib deyir:

- Ay oğul, kəndimizdə qız tapılmırkı ki, elə rus qızı gətirmisən?

Oğul cavab verir:

- Ay dədə, rus deyil ey, vallah belarusdur.

Ata hirsənir:

- Ay oğul, məni aldatma, belarus olsa dalında lapet də olar axı!

BİRİNİ DƏ DƏDAA AL

Bir bəstəboy şəkili əsgərliyi qurtarırlar. Evə anasına zəng edir ki, gözləyin bəs tezliklə gəlirəm. Bir nemka da almışam. Anası cavab verir ki, anan o şumal canaa qurban, evə əliboş gəlmə, bax yarayarı olsa birini də dədaa al gətir.

ALDADA BİLMƏZSƏN

Bir gün molla Nəsrəddinin eşşəyi tərslik edərək evlərinin yaxınlığındakı çayın ortasında dayanıb heç kəsi eşitmək

istəmir, günlərlə yemir-içmir, yerində sakit dayanıb evə gəlmir ki, gəlmir. Molla fikirləşir ki, yəqin deyəcəklər ki, onun iyəsi xəsislik edib, eşşəyi ac saxlayıb özündən küsdürüb. Odur ki, molla məcbur olub elan edir ki, hər kim onun eşşəyini yerindən tərpədib dindirə bilsə, onu böyük məbləğdə mükafat gözləyir. Çoxları cəhd göstərsələr də bir nəticə vermir. Nəhayət, bir şəkili ehmalca eşşəyə yanaşınb onun qulağına üfürərək nəsə piçildiyir. Eşşək də başlayır başını bulamağa. Molla bundan təəccüblənir və şəkilinin mükafatını verir. Amma eşşəyin qulağına nə dediyini ondan xahiş edir.

-Şəkili gülərək cavab verir:

-Dedim gəl "obmen tovar" edək, bəlkə qulaqlarımızı dəyişək, o da başını buladı ki, yox ey, aldada bilməzsən.

YERİMDƏN TƏRPƏNƏ BİLMİRƏM

Bir dəfə Hacı dayı qonşularını cəm edib bir yerə yiğir, sıralarda oturmalarını xahiş edir və sonra deyir:

- Hər kim ki, arvaddan razıdır əyləssin, yerdə qalanlar çıxıb gedə bilərlər. Bir nəfordən başqa hamısı oranı tərk edir.

Hacı yerində əyləşən kişidən soruşur:

- Demək arvaddan razi olanancaq sənsən?

Kişi belini tutaraq cavab verir:

- Allah fəryadaa çatsın, axşam arvad kəfkiri belimə elə zollayıb ki, heç yerimdən tərpənə bilirəm ki!

FIŞDILIX ÇALAN SƏN İDİNMI?

Evinin genişliyindən öyünən Göynüklü bir kişi arvadla hərəsi ayrılıqda bir otaqda yatdığını söyləyir. Dostu, "ə həblə də şey olar" - deyə ondan soruşur:

- Bəs birdən arvad saa lazımlı oldu onda neyliysan?

Kişi:

- "Fişdılıx çalıyam, o da gəliy" - deyə cavab verir. "Bəs birdən sən arvada lazımlı olanda, onda nətəri oluy?"

- Ə də, sən haydan bildin qada, elə də olufdu, hundada arvad qapını açıf diyifdi, "hayndı fişdılıx çalan sənsənmış?"

TÜK OLAYDI

Keçəl Əşrəf öyünərək deyərdi ki, mən çox əlamətdar bir gündə - dekabrın 31-də doğulmuşam. Bunu eşidən qonşusu Tursux İvram dözməyərək dillənir:

- Ə, hunnansa, bir gün sonra çıxaydın, təki başında bir qoma tük olaydı.

ELƏ DƏ OLDU

Bir gün Conduların Əhmədalı ziyalılar olan məclisdə söhbət açır ki, dədəm savatsız olmasına baxmayaraq həyindiki alımlərdən çox bilirdi. Hər şeyi əvvəlcədən deyərdi. Yaxşı yadımdadır, hələ mən lap balaca olanda deyərdi:

- Ay oğraş, səndən heç nə olmıcıy. Elə də oldu.

NƏ OLAR SƏN DƏ BİR DƏNƏ LOTEREYA AL

Şəkili Allaha yalvararaq deyir:

- A saa qurban olum, səən o gözo yiym, noolar, elə et ki, mənim də lotereyam maşın udsun da.

Qurban olduğum ona cavab verir ki, mən razı, amma, nə olar sən də heç olmasa ömründə bircə dənə lotereya al da.

BİR ŞEY ANLAMIR

Qəbirstanlıqda "əldəqayırma" molla bir oğlanın dədəsinə dua oxuyası olur. Onlardan bir az aralı bir mersedes maşının dayandığını görən molla tələm-tələsik oxuduğunu qurtarır. Oğlan molladan o biri oğlanın dədəsinə oxunan duanın niyə uzun-uzadı olduğunu səbəbini soruşduqda o, cavab verir:

-Səən dədaa bir-iki ağız diyəndə başa düşür, amma onun dədəsinə səhərdəndir elə hey döşüyürəm, bir şey anlamır ki, anlamır.

ÜÇÜNÜZÜN DƏ DİPLOMUNA HA!

Bir gün üç həkim xəstəxananın pəncərəsindən bayırə baxarkən həyətdə tayıya-tayıya zorla yeriyən bir oğlanı görüb hərəsi öz mülahizəsini yürüdür.

Birinci həkim deyir:

- Çox hayif cavandır, yəqin avtomobil qəzasına düşüb, şikəst olub. Digər həkim isə onun radikulit olmasını deyir.

Üçüncü həkim isə onun anadangəlmə şikəst olduğunu söyləyir.

Beləliklə onlar arasında mübahisə qızışlığından oğlanın dərdini elə özündən soruşmağı qərara alırlar. Oğlan onların nə peşənin sahibi olduqlarını soruşduqda, hər üçü həkim olduqlarını bildirirlər. Oğlan başını bulayıb deyir:

-Üçünüzün də diplomuna haa... Əgər mənim dərdimi bilmək istisuzsa düzünü deyim ki, şalvarımı batırmayım diyə, özümü tez ayaqyoluna çatdırımax istiyirdim.

BİR "KRUŞKA" DA NƏCİS VER

Biri bərk pivə içən olur. Gedir maqazinə ki, pivə içsin. Növbəyə durub satıcıya otuz qəpik pul verir ki, ona bir "butulka" pivə versin. O, "butulkani" boşaltdıqdan sonra pulu olmadığından bir "butulka" da içmək üçün fənd işlədir. Bir kənara çəkilib işiyərək "butulkani" doldurur və ağzını yaxşıca bağlayıb satıcıya deyir:

- Bağışlayın, bacı, pivə istidir, xahiş edirəm onu dəyişib bir az sərinini verəsuz.

Satıcı buna əməl edir. Bir azdan başqa birisi pivə içməyə gələndə satıcı həmən qaytarılmış pivəni ona verir. O, da "butulkanın" ağını açıb keçirir başına və onu içdikdən sonra satıcıya almış qəpik pul verir. Satıcı ona otuz qəpik artıq pul verildiyini söylədikdə, müştəri ağını turşudub, ona bir "kuruşka" da nəcisinə xahiş edir.

BİRİ DƏ BİZƏ BƏSDİR

Naxırçı Əjdər kişi yaylağa gedir. Qayıdanda eşidir ki,

bəs arvadı xəstəxanadadı. Gedib arvadı cərrahiyyə şöbəsində tapır. Arvadı onu görcək qəhərlənir və döşünün birinin kəsildiyini bildirir.

Əjdər kişi ona toxtaxlıq verərək deyir:

- Ay arvad çox da fikir eləmə, oğlumuzu öyləndirmişux, qızımızı da köçürmüşix, qalif birisi, o da ikimizə bəsdi.

BİYAVIR OLUJUX

Müharibə vaxtı Şəkidə bombardmandan müdafiə olunmaq üçün daldanası yer axtarırlar. Çox axtarandan sonra bir binanın zirzəmisində yer tapıb deyirlər:

- Habıra yaraf neçə nəfər sığar?

Öyrənib deyirlər, beş yüz nəfər. Məlum olur ki, şəhərdə altmış min adam var, bəs yerdə qalanların işi nətəəhər olucax? Bir şəkili qayıdış deyir ki, necə olucax, həblə olsa, nemeslərin yanında lap biyavır olucux.

MÜFTƏ

Bir arvadın aftafasının altı düşür. Aparır qaleyçinin yanına və soruşur:

- Usta, bu aftafaya altlığı neçəyə salarsan?

Usta cavab verir ki, on manata. Arvad məzənnənin çox olduğunu görüb deyir:

- Bəs altı məndən olsa necə?

Usta, "onda müftə" - deyə cavab verir.

"JOPA SABİLAL"

Bir yapondan onun bu tezlikdə rus dilini necə öyrəndi-

yini soruşurlar:

Yapon onlara belə cavab verir:

- "Vse slovu sabiral-sabiral"

Ondan soruşanda ki, hara yiğdin bütün bu qədər sözləri?

Yapon başını göstərib deyir ki, vot suda "copa sabilal".

LAL OLAYDIN

Arvad:

- A kişi, qulağıma azca söy, kar olaram axı!

Kişi arvadına:

- Söyüşün bir təsiri olsayıdı, onda gərək sən çoxdan lal olaydın.

"ONİ BUDET REZAT, A MI BUDEM KUŞAT"

Hacı dayının bir rus qonağı olur. Onu qonşuya sünnet toyuna aparrı. Qonaq uşağın kiçik toyunu görüb təəccüblə soruşur:

- "A što takoy sunnat?"

Heç rus dilində danışa bilməyən Hacı dayı onu qonağa belə başa salır.

- "Seycas oni budet rezat, a mi budem kuşat"

ONLAR MƏNİ TANIMIR

Hacı dayı maşınla Gəncəyə gedir. Qabaqda oturub sürücüyə söyləyir ki, habı DYP işçilərinin hamisini tanıyıram,

hamısı eyni şeydilər. Türkalanan sürücü ürəklənib qırmızı işqda keçəndə DYP işçiləri onu saxladırlar.

Sürücü Hacı dayıya deyir:

- Düş gör nə isdiyirlər, diyirdin habıcların hamısını tanıyıram.

Hacı dayı cavab verir ki, o mən onları tanıyıram ey, onlar məni yox ki.

BAY SƏƏN DİŞAA!

Qışlaqda imkanlı bir adam varmış. Çox dövlətli olduğundan ona "Kasib" deyərlərmiş. O vaxtlar "Pobeda" maşını çıxan kimi birinci o, alıb altına qoymuşdu. Şəki-Bakı marşrutu ilə xaltura edib yaxşıca dolanardı. Bir gün Kasib evdə deyir ki, sabah Bakıya çıxacam, ora adam aparacam. Bunu eşidən Kasibin ciyisi ona yalvarıb deyir:

- Ciyin saa qurban olsun, maşında yer olsa məni də apar, qoy gedim, Bakıdakı qızımı da bir baş çəkim. Kasib da deyir ki, ay ciyi hər dəfə səni Bakıya aparanda bir şeyi unudursan, sora da başlayırsan deyinməyə. Bax, sabaha kimi vaxt var, fikirləş yiğişən, heç nəyi yaddan çıxarma ha!

Nəsə, gecəni dincəlib, səhəri müştəriləri götürüb yola çıxanda Kasib anasına deyir:

- Ciyi bax məni dilxor eləmiyəsən ha, bir şey yaddan çıxmayıb ki?

Ciyisi arxayın halda deyir:

- Yox bala, yox, axşamdan hər şeyimi yiğişdirmişəm, yaddan çıxan heç nə yoxdu. Nəsə, maşına əyləşib yola düşürlər. Hələ heç Xaldana çatmamış Kasibin ciyisi dillənir:

- Kasib Ay Kasib!

Kasib fikirləşir ki, anasına nəsə olutdu yenə. Ciysi sözünə davam edib nə desə yaxşıdır?

- Ay Kasib, bəs deməzsən, dişlərim yaddan çıxıb piyalənin içində qalib.

Kasib dözə bilmir, ürəyində deyir:

- Bay səən dişa!

İNDİ O İKİ ULDUZU CIXART

Rütbəsi leytenant olan polis işçisi bir əlində araq butulkası, o biri əlində pencəyi özünü birtəhər evə, arvadının yanına salır. Arvada paqonu göstərir ki, onun tən ortasından bir deşik açsıñ və onun gətirdiyi yeni ulduzu ora salınsın. Arvad sevindiyindən bunu edir və deyir:

- Ə, sən ölü, bu əla oldu. Qonşuların bağrı lap çatdicax. Kişi paqona üçüncü ulduzun taxıldığını görüb deyir:

- Arvad, həndi o qıraqdakı iki ulduzu çıxart getsin.

"RAQATKA" XƏSTƏSİ

Hərənin bir adəti olan kimi bir cavan oğlanın da adəti "raqatka" xəstəliyi olur. Onun gündəlik "peşəsi" - əyləncəsi cibinə xırda daşları yiğib "raqatka" ilə harda ayna görəsə ora daş atmaq olardı. Şəhərdə bir dənə də vitrinin sağ qalmadığını görən polis işçiləri onu tutub şöbəyə gətirirlər. Onun adətkar və bu işin dəfələrlə təkrar olduğunu görən polis işçiləri bu dəfə onu psixi xəstaxanaya göndərirlər. Düz bir ay müşaiyət edib onun ağılli-başlı olduğunu görür-lər. Nəhayət, həkimlər onu sorğu-sualı tutub evə buraxmayı qərara alırlar. Onu ortaya alıb sınaq üçün sorğuya tutub

deyirlər:

- Bax, sən köhnə xoşagəlməz pis adətləri tərgitmiş bir adamsan. Sənin yanına bir gözəl qız gətirsək ona neyləyərsən?

Oğlan düşünmədən cavab verir:

- Əvvəlcə onun paltosunu çıxarıb asqıdan asaram. Sonra koftasını, köynəyini, buskalterini çıxardaram. Nəhayət, yubkasını, ən axırda onun tumuşunu çıxardıb, belindəki damardan "raqatka" düzəldib (iki barmağını göstərir) bax beləcə ataram.

BURDAN HARA QAÇA BİLƏRDİM ?

Bir dəfə kapitalist ölkələrində yaşayan üç heyvan - inək, qoyun və eşşək yaşayışlarından narazı qalaraq sovetlər ölkəsinə qaçırlar. Aradan bir il keçməmiş inək və qoyun dözməyib qayıdırular öz vətənlərinə. Bunun səbəbini onlardan soruşduqda inək cavab verir:

- Öz ölkəmizdə heç olmasa bizi gündə iki dəfə səhər-axşam sağırdılar. Sovetlər ölkəsində isə dörd əmcəyimizin dördünə də "avtomatı" səhər salıb axşam çıxarırlar.

Qoyunun geri qayıtma səbəbini öyrəndikdə isə o belə cavab verir:

- Hələ sağılmağımız bir yana, bizi öz ölkəmizdə ildə bir dəfə qırxardılar, burda isə ildə dörd dəfə. Di gəl buna döz, ay qoyun!

Eşşəkdən: "bəs sən nə əcəb geri qayıtmamışan a gözəl", sualına o, belə cavab verir:

- Elə ki, ayaq basdım sovetlər ölkəsinə, o dəqiqə məni keçirdilər partiyaya, di gəl yerində tərpən görüm, hara tərpənirsən, ay eşşək!

NƏ KARVANQABAĞI KƏSMƏLİ GECƏDİR?

Kənddə yaşayan kişini gecə qarın ağrısı tutur. "Çölə", həyətə tək getməkdən qorxan kişi arvadını yuxudan oyadıb özü ilə aparrı. Tualetdə oturub danışmağa heç bir söz tapa bilməyən kişi göydə ulduzları arvada göstərib deyir:

- Arvad, amma nə karvanqabağı kəsməli aylı gecədir?

AXIRA QALAN BİLƏR

Bir gün Hacı dayıdan soruşurlar:

- Bu işlərin axırı hara gedir?

Hacı dayı cavab verir ki, onu axıra qalan bilər.

OX LƏZZƏT, QISMƏT OLSA GƏLƏN İL BİR DƏ GƏLƏCƏKDİ

Dağdan arana düşən, ömründə birinci dəfə hamama gələn qada nömrə alıb, bir saatlıq tək çimmək qərarına gəlir. Bir saat bitəndə camadar vaxtin bitdiyini bildirir. Artıq yarım saat da keçir, camadar qapını döyür ki, çıx vaxtin çoxdan bitib. Qapı açıllarkən camadar görür ki, qada soyunub oturub. Bu vaxt camadar ondan soruşur:

- Bəs bu vaxtadək niyə çimməmisən?

Qada cavab verir ki, ə sən su gətirdi ki, mən qadası çimmədi?

Camadar onu başa salır ki, ə sən qadasan ki, qada. Burada soyunma otağıdır, keç o biri otağa, duşu aç, beləcə çim. Nömrənin nə olduğunu hələ indi anlayan qada, duşda

çimdikcə öz-özünə "ox ləzzət, can ey, Allah qoysa gələn il bir də gələcəkdi" - deyir.

BAY HƏBLƏ ZƏRƏ, HA...

Biri şəkili dostunu evlərinə qonaq aparır. Evin arvadı deyir:

- Mən çay-çörək hazır edincə siz də yaxşı bir qonaqlıqdan nərd oynayın. Nərd açıldıqda onun içərisində zər olmadığını görən arvad: "eybi yoxdur, mən elə mətbəxdən hər dəfə birinizə zər əvəzinə rəqəmlər deyərəm, siz də oynayarsız"-deyir. Razılışırlar. Sən demə arvad nərd oyununu yaxşı bilirmiş. Beləliklə oyun davam edir. Ərinin udmasını istəyən arvad hərdən çay gətirmək bəhanəsilə evə girib oyunun gedisi ilə tanış olurdu.

Artıq oyunun axırında elə vəziyyət yaranır ki, qonağın bir daşı "çahar" xanəsində, ərinin dörd daşı "şes" xanəsində qalır. Belə bir vəziyyəti görən arvad mətbəxdən qonağa zər oxuyur:

- İki-bir.

Növbə ərinə çatanda arvad mətbəxdən "şes qoşa" deyib bağırır. Əlini hər shəydən üzən, uduzduğunu görən qonaq yumruğunu nərdə çırıp deyir:

- Bay həblə zərə, ha...!

ƏKİZ UŞAQLAR ÜÇÜNDÜR

Ərinin şəhərə gedəcəyini bilən arvadı ona "buskalter" almağı tapşırır. Kişi bir xirdavat dükanında istədiyini tapır. Satıcı qız uşağı olduğundan kişi onu belə başa salır:

- A qızım, o uşaq papağından birisini maa ver.

Satıcı qız isə ona belə cavab verir:

- Əmi, var özü də "lüboy" razmerindən, ancaq onlar əkiz uşaqlar üçündür.

BİZİ YADDAN ÇIXARMA

Bazarda bir qarı ilə bir qoca qoz satırlar. Qozlarını tərif eyləyə-eyləyə bir cavan oğlana sırayıb, "sağlıgaa qismət olsun" - deyirlər.

Onu da əlavə edirlər ki, bala qozları ləpələyib yeyəndə "bizi" yaddan çıxarma.

Sən demə onların satdıqları qozlar hamısı çətənə imiş. Bunu oğlan ancaq qozları ləpələyəndə başa düşür.

ƏFƏL OĞRU

Şəkinin ucqar kəndlərindən biri olan Qumuqda oğurluq olur. Ev yiyesi oğrunu tutub ayaqlarını bağlayır ki, heç yere tərpənməsin. Bunu gəlib polisə xəbər verib oğrunun qaçmaması üçün onun ayaqlarını bağladığı bildirir.

"Axı oğru əlləri ilə ayaqlarını aça bilər" sualına ev yiyesi, ədə, doğrudan ha, deyə, fikrə gedir və sonra özünə təskinlik verərək deyir:

- Yəni o da bizim kənddən döö. Mən onu anlamamışsam o hardan anlayacaq.

ÜZƏ VURMAMIŞAM

Bir dəfə bir kişi evə leş "piyan" gəlir, arvad səhəri kişini bərk danlayır:

- Heç utanırsan, axşam şalvaru da əynindən mən çıxmışam.

Kişi arvadına deyir:

- Ay arvad, adam elədiyini deməz. Düz iyirmi beş ildir hər gecə səni mən soyundururam, bircə dəfə də olsa üzə vurmamışam.

HƏR İKİSİNİ QARALT

Bir dəfə iki zənci ilə bir şəkili dənizə tor atıb qızıl balıq tuturlar. Qızıl balıq dil açıb deyir:

- Əhdinizi yerinə yetirərəm, məni buraxın gedim. Hər iki zənci rənglərinin ağ olmasına arzulayırlar. Zəncilər arzularına çatırlar. Növbə şəkiliyə çatanda o, arzusunu belə ifadə edir.

- Habılarım hər ikisini yenidən qaralt getsin.

KAFTARI NEYLƏYİRDİN?

Bir gün muğal yorğun halda evə gəlib, heç axşam olmayış yerinə girib yatır. Ərinin son vaxtlar işdən gələn kimi yatdığını görən arvadı şübhələnib onun cibini yoxlayır. Ordan bir ayna parçası tapıb öz əksini görçək heyrətlə dillənir:

- Mən də deyirəm axı, bizim kişi aşna tapmasa evdən belə didərgin düşməz. Gəlinin fikirdən saralıb soldığını

görən qaynanası bunun səbəbini ondan soruşur.

Gəlin güzgüdə gördüğünü qaynanasına danışır. Ömründə güzgü görməyən arvad oğlunun yatdığını görüb onun ci-bindəki güzgüyə baxaraq öz əksini görür və dodaqaltı mızıldanır.

- Fərsiz oğul, aşna tapırsan, bir az cavanını tapaydın da, daha adama oxşamayan qoca kaftarı neyləyirdin.

BİZDƏN DƏ BİC İMİŞLƏR

Yay günlərinin birində bir Şəkili Dubaya gəzməyə gedir. O, kafedə oturub çay içərkən ondan bir az kənarda qarayanız bir oğlan görür. Yaxınlaşış onun azərbaycanlı olduğunu zənn edib soruşur:

- Qaqaş, sora sən də hayındı bizim Şəkidən olarsan ha?

Oğlan cavab verir ki, sizin Şəkidən yox, amma sizin Bakıda anadan olmuş bir yevreyəm.

Şəkili əl çəkmir və ona deyir:

- Ə, biz yerliyux ki, oturaq görəx nə var, nə yox, bir loxma çörək kəsəx. Nəsə, xeyli söhbətdən sonra razılaşış yeyib içirlər.

"Ofisiant" gələrkən hər ikisi əlini cibinə salıb tələm-tələsik pul çıxarmaq istəyirlər. "Ofisiant" ciblərdən pul çıxmadığını görüb bir azdan gələcəyini söyləyir.

Şəkili qonağına deyir:

- Qaqaş bilirsən nə var, "slujba-slujba, drujba-drujba", gəl hər ikimiz gözümüzü yumax. Hər kim gözünü tez açsa, "şotu" da elə o versin. Yevreyin gözünün yumması ilə şəkilinin ordan əkilməsi bir olur. "Ofisiant" "şot" üçün gələndə yevrey gözüyumu deyir ki, şərtimiz "seryoznudu", hələ bir az gözlə. Deyirsən gözümü açım "şotu" da mən ve-

rim?

Bu vaxt "ofisiant" gülərək dillənir:

- Allah fəryadaa çatsın, dostun sən gözü yuman kimi, çoxdan əkilitdi. Özünü çoxbilmiş hesab edən yevrey hesabı verərək dodaqaltı mızıldanır.
- Ə, bu şəkililər, biz yevreylərdən də bic imişlər.

NƏTƏRİ YAŞIYIRSUUZ?

Bir dəfə dərs vaxtı müəllim şagirddən soruşur:

- Sizin öyüzda kimlər yaşayır?

Şagird cavab verir:

- Atam Aslan, nənəm Maral, anam Ahu, qardaşım Şahin, bacım Ceyran və bir də mən Tərlan.

Müəllim təccübələ:

- Bıy, bəs siz bir öydə nətəəri yaşıyirsuz?

QAYNANA

Bir dəfə üç yeznəsi olan qaynana hansı yeznəsinin onu daha çox istədiyini bilmək üçün onları sınağa çəkib, böyük yeznənin qabağında bilərkədən özünü salır həyətlərindəki hovuzu. Bunu görən böyük yeznə onu çaparaq dartıb hovuzdan çıxarır. Yeznə sağollaşıb evinə gedəndə görür ki, qapının yanında bir "06" markalı jiquli maşını, üstündə də yazılıb "Böyük yeznəmə qaynanasından hədiyyə".

Səhəri gün ortancıl yeznə qaynanaşılıq gələndə qaynana yenə bilərkədən özünü salır hovuzu. Bunu görən ortancıl yeznə də özünü tullayıb onun yanına. Ortancıl yeznə evlərinə gedəndə qapının yanında üstündə "Ortancıl yeznəmə

qaynanasından" sözləri yazılmış "07" markalı jiquli maşını görür.

Hadisədən bir neçə gün sonra kiçik yeznə onlara qonaq gələndə qaynana yenə özünü salır hovuza ki, görək o nə edəcək.

Qaynanasını hovuzda çabalayan görən kiçik yeznə, "bilirəm, maa da "Zaporojes" maşını verəcəksən" - deyib qaynasanın başından basır hovuzun dərinliyinə.

Evlərinə kor-peşman qayıdan kiçik yeznə gözlərinə inanmir. Görür ki, qapıda bir dənə qara Mercedes, üstünə də yazılıb "Kiçik yeznəmə qaynatasından hədiyyə".

MƏYƏR YAĞ YEMƏYƏ MƏNDƏ DİŞ VAR?

Bir gün birisi yetmiş yaşında xəstə ciyisini həkimə aparır və ona göz vurur ki, baxsın görsün onun dərdi nədir. Həkim onu müayinə etdikdən sonra deyir:

- Ciycin gərək ya hər gün yarıml kilo kərə yağı yeyə, ya da tezliklə onu ərə verəsən.

Bunu eşidən arvad dözməyərək dillənir:

- Ay sizə qurban olum, məndə yağı yimaşa məyər diş var?

KƏNDDƏ HƏLƏ MAA KİŞİ DİYƏN OLMAMİŞDI

Dəhnəli Əhmədalı kənddən Şəkiyə gələrkən pulunu vermədən avtobusdan düşür. Bu vaxt avtobusun sürücüsü dözməyərək dillənir:

- A kişi, bu ehsan deyil ey. Avtobusa minmisən pulu ver də.

Əhmədalı geri qayıdib, sürücüyə beş manat pul verir. Sürücü zdaç qaytararkən, Əhmədalı başını dik tutub qoy qalsın deyir. Buna mat qalan sürücü pulun qalığının götürməməsinin səbəbəni soruşduqda, Əhmədalı cavab verir:

- Hələ maa kənddə kişi diyən olmamışdı.

KEPKA

Sovetlər vaxtı bir şəhərdə Leninin heykəlini ildirim vurur. Bir qolu dibdən sıñıb düşür. Bundan heç kəs xəbər tutmasın deyə, tələsik Leninin başqa xarab olmuş, yəni götürənləmiş heykəlinin əlində kepka tutmuş qolunu gecə ikən gətirib ona calayırlar. Səhəri heykələ baxanların həmisini heyrət bürüyür. Onları heyrətləndirən Leninin əlindəki yox, başındaki kepka olur.

ELƏ O DƏRDDƏN DƏ ÖLÜRLƏR

Bir gün həkimlərin rayonlararası seminari keçirilir. Orada son vaxtlar səhiyyənin vəziyyətinin olduqca bərbad olduğu, ölənlərin sayının günbəgün artdığını söyləyib deyirlər:

- Biz xəstələri mədədən müalicə edirik, böyrəkdən ölürlər, ürəkdən müalicə edirik, şəkərdən ölürlər.

Bu vaxt bir şəkili həkimlər adından söz alıb deyir:

- Biz başqa rayonları deyə bilmərux, Şəkidə vəziyyət lap əladır. Gəlif bizim təcrübəmizdən öyrənə bilərsəz. Siz-

dən fərqli olaraq biz xəstələri nədən müalicə ediruxsa elə o dərddən də ölürlər.

AYIB DÖÖ?

Günlərin birində Hacı dayının qaynı ondan xahiş edir ki, gedəsi yerim var, avtomobilini on dəqiqəliyə ona versin. Hacı dayı "atkaz" eləmir. Qaynı maşını ələ keçirən kimi qaza bir təpik. Maşının sürətlə sürüldüyü görən avtomobil müfəttişləri onu saxladıb, sənədlərini tələb edirlər. Heç bir sənədi olmadığını görən avtomobil müfəttişləri maşının sahibini soruşurlar. Onun Hacı dayı olduğunu bilib çağırırlar. Hacı dayı nə baş verdiyini xəbər aldıqda, avtomobil müfəttişləri onu başa salıb deyirlər:

- Ay Hacı, maşını başqasına verəndə mütləq ona etibarname, yəni "davernos" verməli idin.

Hacının cin vurur başına və avtomobil müfəttişlərinə deyir:

- Sizin canuzu yiyim, hayındı habi oğlan mənim qaynımızdı. Bacısını verib maa, iyirmi ildir onunla yaşıyirux, bircə dəfə də olsa məndən "davernost" istəmiytdi, sizsə ondan bircə dəfə maşın sürməyinə görə "davernost" istiyirsəz. Həblə olmaz axı, ay sizi Hacı dayuz yisin, ayib döö?

AY ÖL!

Bazarlığa çıxmış qarı öz qocasına zorla bir ədəd lotereya biletini aldırır. Onların aldıqları lotereyaya "QAZ-24" markalı maşın düşür. Qarı qocaya bir qapaz salaraq deyir:

- Ay Öl, saa didim birini də al axı!

DUA

Səkinə xalanın inəyi "qısırlayır", süddən kəsilir. Deyirlər get molla Həsənbala dayıya dua yazdır, onun duası daşdan da keçir. Səkinə xala da eləmə tənbəllik, Həsənbala dayıya dua yazdırır ki, inəyi süd versin. Günlər, aylar keçir, inək süd vermir ki, vermir.

Səkinə xala bir gün duanı inəyin boğazından açıb, orada yazılışları oxuyub dəhşətə gəlir.

- "Səkinə ay Səkinə,
- Sənə baxım tikinə,
- İnəyin süd verməyir,
- Çox da mənim vecimə!"

MƏRC

İki muğal çayda çimirmiş, onlar mərc gəlirlər ki, kim suyun altında çox qalsa birisi ona 50 manat pul versin.

Hər ikisi suya baş vurur.

Indiyə qədər onların heç biri sudan çıxmışdır.

ONA ZİYANI VAR

Bir dəfə bir yaşılı arvad şəkili həkimin yanına gedib söyləyir ki, bəs mən hər gün saatlarla dalımı ovxalatdırıram, onun maa bir ziyani yoxdur ki?

Şəkili həkim ona cavab verir ki, onun saa nə qədər ziyani olduğunu deyə bilmərəm, amma səni kim ovxalaysa, ona çox ziyani var.

ELƏ DƏ EDİRƏM

Bir dəfə birisi restoranda borş sıfariş verir. Xörəkpəylan yeməyi gətirəndə sıfarişçi onun hər iki barmağının kasaaya girdiyini görüb dillənir:

- Qaqaş, bu nə ədəbsizlikdir, ayıb döyük, barmaqlarını borşun içində soxmusan?

Xörəkpəlayan guya onu başa salaraq deyir:

- Bilirsinizmi, barmaqlarımızda "vospaleniya", yəni soyuqdəymə olduğundan doktor məsləhət görüb ki, hər daim onları istidə saxlayım.

Sıfarişçi dözməyərək dillənir:

Onda onları qoy gündəyməzinə də...

Xörəkpəlayan:

- Boş vaxtlarımızda elə də edirəm, deyə cavab verir.

NURUŞ

Nuruş dostuna deyir:

- Mən rəqsə getmək üçün qızların dərnəyinə yazılımaq istəyirdim.

Dost:

- Bəs saa mane olan nədir ki?

Nuruş:

- Maa nəyin mane olduğunu saa göstərməyimi istəyirsən?

"İNJİNERDƏN" ALARSAN.

Bir idarədə katibə qız müdirinə öz narazılığını bildirir:

- Həblə də şey olar, mən habırı işə gələndən elə maaşım altmış manatdır ki, altmış manat. Heç olmasa məən maaşımı yüz iyirmi manata çatdırın.

Müdir özünü saxlaya bilməyib dillənir:

- A qız, mən saa o qədər pulu hardan verim, yüz iyirmi manatı idarənin "qlavnı injineri" alır.

Bunu eşidən katibə qız yavaşca şələ-şüləsini yiğişdirib qapıdan çıxanda deyir:

- Onda, məndən umduğunu "injinerindən" alarsan.

TOYUQ PEYİNİ

Bir gün Pəri xala oğlu Məmməedsadıǵı kefsiz görüb deyir:

- Gənə nolutdu, sümsürüyü sallayıb oturmusan?

Olmaya gənə arvadla xırda-yirin olutdu?

Məmməedsadıq dilxor halda cavab verir:

- Heç, habı qonşumuz Çöpçü Fatma maa bir maşın toyuq peyini "zakaz" veritdi. Mən də gətirif tökmüşəm həyətlərinə. Hindi də pul verməyin dərdindən maa diyr ki, habları yiğ apar ver ciya. Deyirəm ay Fatma xala, ayıb döö, niyə həblə elirsən?

- Cavab verir ki, qatması var, mən səndən cilğı toyuq peyini istəmişdim, xoruz peyini yox ki.

O BOYDA YOX DA!

Biri özündən çox razi olur. "Mən daa rus dilini divinə kimi bilirəm" deyir. Bunu eşidən dostları ona suallar yağdırmaga başlayırlar:

- De görax, rusca filə nə deyirlər?

Oğlan cavab verir ki, ə o boyda yox da!

Ikinci dost dillənir:

- Bəs qarışqaya?

Oğlan cavab verir ki, o boyda da yox da.

SİZİ ƏKƏNİ...

Krısa Həsən bir gün dostlarını çay içməyə dəvət edir. Çay pulu vermək məqamında o dostlarını orda qoyub "bir dəqiqə" deyib ordan əkilir.

Bir azdan onunla rastlaşan dostları deyirlər:

- Ə həşim, bizi əkib hara getdin?

Həsən gülümsünərək cavab verir:

- Sizi əkəni lap gorbagor olsun!

MƏN DƏ SƏƏN SÜDU!

Pələqulaq Əhməd yazbaşı Hacıoğluna deyir:

- Sən o ciyuu canı, deyirlər sizdə yaxşı ağ xiyarın toxumu var. Bu mən ölüm, hunnan maa bir-iki ləklik verərsən. Hacıoğlu göz üstə deyib, onu arxayın edir. O, Əhmədlə canbirqəlb qonşu olduğundan toxum üçün ondan pul almağa üzü kəsmir və deyir:

- Mən də eşitmışəm sizin qaragoz camuşuz var, onun südündən bir satıl maa verərsən.

Sabahdan gətirəcəklərini vəd edib ayrırlılar. Səhəri onlar həmin yerdə rastlaşanda Əhməd Hacı oğlunu görüb dilənir:

- Ə, qonşu nooldu, sənin toxumun? Dirriyin vaxtı keçir

axı!

Hacıoğlu bəhanə qayırıb deyir:

- Allah qoysa bir-iki gündən görüşərik.

Bu bir gün, bu iki gün, düz iki aydan axır ki, onlar rastlaşırlar. Əhməd əkin vaxtinin artıq çoxdan ötdüyünü Hacıogluna bildirib deyir:

- Səən lap o toxumu ...!

Hövsələdən çıxan Hacıoğlu mən də səən südü, deyə cavab verir.

EŞŞƏK KİMİ

Bir gün işdən evə yorğun gələn kişi arvadına deyir:

- Ay arvad, bu gün müdirim məni o qədər tərifləyib ki, gəl görəsən.

Arvad soruşur:

- Tərifləyib nə deyib ki?

Kişi:

- Heç, diyir sağ ol səni, bu gün lap eşşək kimi işləmisi-sən.

BAHA APARURSUZ

Sovetlər vaxtında Abdulcabbar yaxşıca vurandan sonra sərin bir guşədə uzanıb yatır. Milisionerlər onu evlərinə aparmaq adıyla şöbəyə gətirib cibindəki olan-olmazı olan on manatını da əlindən alıb özünü də buraxırlar evlərinə. Səhəri gün milisionerlər yenə onu sərxoş görüb deyirlər:

- Dayday, gəl səni aparax öyuza.

Abdulcabbar dünənki on manatı yadına salıb deyir:

- Yox, getmirəm ey, siz çox baha aparursuz.

BALIQ OVU

Bir dəfə dostlardan biri gopa basıb deyir:

- Ə sən ölü, dünən getmişdim balıq tutmağa. Tilovu hazırlayanda gördüm onun ucuna taxacağım qarmağı unudub evdə qoymuşam. Elə qarmaqsız - zadsız beş ədəd "şamayka" balığı tutdum. O biri yoldaş da sözə başlayır:

- Bu gün də mən getmişdim balığa. Tilovu dənizə atmaq istəyəndə gördüm qarmağa salacağım soxulcanları unudub gətirməmişəm. Nə vaxt tilovu atdımsa balıq geldi. Düz bir saata on dənə "sudak" tutdum. Hərəsi bir kilo gələrdi.

Buna dözə bilməyən üçüncü dost dillənir:

- Axşam yerimdə uzanıb yatmaq istəyirdim. Gördüm qapı döyüür. Gedib qapını açanda gördüm "ağ balıq", "asetrin balığı". Dedim: "ə xeyir ola gecənin bu vaxtı?"

Dedilər:

- Ə bəs, sən nə əcəb bizi tutmağa gəlməmişdin?

NƏ DALI, NƏ QABAĞI

Günlərin birində yay vaxtlarında eni ilə uzunu bir olan yekəpər bir kişi Şəkiyə istirahətə gəlib, Fizuli parkında çay içir. Çevrilib arxaya baxanda görür ki, dalı qaltda qadınlar oturub. Başını onlara tərəf çevirib deyir:

- Bağışlayın, dalım sizədir.

Qadınlardan biri dözməyərək dillənir:

- Narahat olmıyın, boşqanın nə dalı, nə qabağı.

DİŞİN KÖKÜ

Bir qadanın dişi ağriyir. Axtarış təniş bir həkim tapıb ona deyir:

- Can duktur, mən da gecələr yata bilmir, ölürlər. Kömək elə, çıxart canım qurtulsun.

Həkim ona deyir:

- Soyun!

Həkim onun aşağı hissələrinə əl gəzdirəndə qada dillənir:

- Ay duktur, mənim dişim ağriyir ey!

Həkim ona deyir:

- Mən "gemaroy" həkimiyəm.

Qada:

- Mənsə elə bilir ki, iki saatdır dişin kökünü axtarır.

KİŞİ SƏN DÖÖSƏN

Şəkili evinə usta gətirir. Özü də bazara gedir ki, evə lazımlı olan ayın-öyüն alsın. Qayıdanda görür ki, usta şələ-şüləsini yiğisdirib getmək istəyir. Səbəbini ondan soruşanda cavab verir ki, arvadın dır-dırın biridir, başım getdi. Kişi döösən, huun nəyini saxlısan?

Şəkili cavab verir:

- Kişi sən döösən ki, onu bircə saat saxliyə bilməmisən. Amma mən qırx ildi ki, onu əldən yerə düşməğə qoymuram.

DİFERİ QAÇITDI

Maşın alveri edən birisi yaxşı eşitmədiyindən qulağına "trupka" taxıb günlərlə bazarın qabağında oturub müştəri

gözləyir. Çoxdan xaricdə yaşayan bir tanış onunla hal-əhval tutduqdan sonra, ordan oğlunu evləndirmək üçün gəldiyini bildirib deyir:

- Oğlum üçün halal süd əmmiş bir qız axtarıram, siz tərəflərdə olmaz ki?

Onu yaxşı anlamayan kar qulaq cavab verir ki, var amma diferi bir az qaçıtdı.

QUYMAQ

Bir dəfə bir dəymədüşər uşaq qarın ağrısına tutulub yatır. Anası onun dalına-qabağına keçib deyir:

- Bilmirəm, anan saa nə bişirsin ki, hunu yiyəsən.

Uşaq "quymaq" - deyə cavab verir. Səhəri anası soruşur:

- Bu gün saa nə bişirim?

Uşaq yenə "quymaq" - deyə cavab verir. Üçüncü gün anası yenə soruşur:

- Bəs bu gün nə yiyəcəksən, ay bala ?

Uşaq yenə "quymaq" deyir.

Hirslənən ana axır ki, dözməyib deyir:

- Ay oğul, səni doğanda dörd yerə cırılmışam, amma bu qədər quymaq yeməmişəm.

YAVAŞ - YAVAŞ GƏLİRDİ

Tələbə dərsə gecikir. Müəllim soruşur ki, qızım, niyə gecikmişən?

Tələbə deyir:

- Müəllim, dalımcə oğlan gəlirdi.

Müəllim:

- Sən tez-tez gələrdin də.

Tələbə:

- Müəllim, neyləyim axı, oğlan yavaş-yavaş gəlirdi.

SİZƏ YARAMİCAXDI ?

Müharibə vaxtı Maşax İsfəndiyarı əsgərliyə çağırırlar. Hərbi komissarlıqda onu soyundurub, "xayan yırtıldı, əsgərliyə yaramırsan" deyirlər. İsfəndiyarın cin vurur başına və deyir:

- Ə, habı zəhrimər 18 il maa yaritdi, indi iki il sizə yaramicaxdı?

MAA HƏBLƏ SƏRF ELİYİR

Masax İsfəndiyar günlərin birində Bakıya gəzməyə gəlir. Görür ki, bulvarda gəzənlərin hamısı istidən pencəklərini çıxarıb qollarında gəzdirirlər. İsfəndiyar görür ki, həqiqətən də hava istidir, gəzişmək mümkün deyil. Bir tərəfə çəkilərək şalvarını çıxarıb qoluna sərir və şortiklə başlayır fırlanmağa. Ona yaxınlaşış deyirlər:

- Ay dayı, ayıb deyil, günün günortaçağı şalvari çıxarmışan?

İsfəndiyar cavab verir:

- Ə, maa həblə sərf eliyor. Sizlər üstdən tər axıdursuz, mənsə altdan.

QUŞ YUVASINA

Diyir, Maşax İsfəndiyardan bir gün soruşurlar ki, sən

bilərsən, adam dişlərini çıxardıb protez taxmiyəndə huun ağızı nəyə oxşıyar?

İsfəndiyar cavab verir:

- Ə, mənim ağzımı açdırma, nəyə oxşicax, quş yuvasına.

QAZAN XÖRƏYİ

İsfəndiyar yay aylarında atına vəl qoşub gündə bir nəfərin həyətində saman döyərdi. Qonşuluqda olan bir arvad da növbəyə durur ki, onun da samanını döysün. İsfəndiyar da qonşusunu unudub başqa məhəllələrə işə gedərdi. Qonşu arvad bir dəfə İsfəndiyargılə gəlib onun arvadını dilə tutur ki, bu mən ölüm, kişin işləmək üçün sabah bizə gəlsin. Arvadının xahişi ilə İsfəndiyar sabahı gün qonşusugildə saman döyməli olur.

Günorta İsfəndiyarın arvadı ona yemək gətirir ki, birdən kişisi ac qalar. Bunu görən qonşusu onu geri qaytarır ki, özüm qazan xörəyi asmışam, dadlı xörəyim olucax. Dişini itiləyən İsfəndiyar iştaha gəlib bir az da həvəslə işləyir. O, günorta nahar etdikdən sonra işini qurtarır dilxor halda evlərinə gəlir. Axşam arvadı İsfəndiyardan soruşur:

- A, İsfəndiyar, qonşum deyirdi ki, dadlı xörəyim olucax, nə idi sən Allah o qazan xörəyi?

İsfəndiyar günorta yediyi zəqqəto dovğanı yadına salıb hirsə deyir:

- Həblə o verən qazan xörəyinə də... Mənə putyovka verib ora göndərənə də...

BİRİSİNĐƏ GÖLMİYİTDİ

Bir dəfə İsfəndiyardan soruşurlar:

- Arvaddan razısanmı?

İsfəndiyar cavab verir:

- Axı, niyə də olmuyum. Onun "bəli"sinin ağrısını alım mən. Gündə yüz dəfə də çağırısan, "bəli" diyr, amma bir dəfə də gəlmiyitdi.

BOYNUN YOĞUNDADI

Günəşli günlərin birində İsfəndiyarın işlədiyi sovxoza-
rin birləşən kök bir "rivizor" gəlir. Sovxoza sədri onu İsfəndiyarla rastlaşmasın deyə, hörmət etmək bəhanəsilə tarla-
ların birləşən aparırlar. Onlar tarlanın tən ortasında, bir ağacın
kölgəsində dincəlir, samovar çayı içə-icə sahəyə əkilən şitillərə baxırlar. Bu dəmdə "rivizorun" gözünə uzaqdan bir
qaraltı görünür. "Rivizor" sədrdən o qaraltının nə olduğunu
soruşduqda, sədr onun İsfəndiyarın daşqası olduğunu
yəqin edib, canına vəlvələ düşür və "rivizora" deyir:

- Saa nətəri istisən hörmət eliyim, yedirim-içirim,
öyuza da əli dolu yola salım, amma bir şərtim var:

- O gördüyün qaraltı at daşqasıdır. Onun yiyesi ilə
işin olmasın. O, daşqası ilə sahəyə kübrə daşıyır. Bircə
ona ilişmə. Sən demə, "rivizor" özü "qurduxma" (yəni
adamları dilləndirən, tərpədən) adam imiş. "Rivizor" onun
adını sədrdən öyrənir. Qaraltı getdikcə sahəyə yaxınlaşır.

Daşqa sədrgilin yanına çatar-çatmaz "rivizor" ayağa
qalxıb İsfəndiyarı salamlayır:

- İsfəndiyar salam, xoş gördük səni, deyə, sözə başlayır:

- Ay İsfəndiyar, bilirəm qabaqcıl, yaxşı işçisən, küb-
rələri sahələrə vaxtında çatdırırsan. Mənim saa bir sualım
olucax.

- De görüm, habı gübrələrin bu şitillərə bir xeyri var, ya
yox?

İsfəndiyar hiss edir ki, "rivizor" onu "tərpətmək" istəyir,
sözü onun ağızında qoyaraq deyir:

- Yoldaş "rivizor", onun şitillərə nə dərəcədə xeyri olub
olmadığını bilmirəm, amma maa var. Nə qədər ki, kübrə-
zad yox idi, şalvarım əynimdən düşürdü. Kübrə taylarının
üstündə oturandan sonra oturacağım düz sənin boynun yo-
ğunda olub.

Əlacsız qalan sədr üzünü pərt olmuş rivizora tutub deyir:

- Axı, mən saa əvvəldən dedim ki, onunla işin olmasın
haa..

HABI BOĞAZDI

Bir gün Qabardinoğlu Mənsur mal bazarında qıṣır cami-
şını satanda onun boynundan ikiəlli yapışır, başlayır müş-
təriyə tərifləməyə:

- O ciyimin canı haqqı, habı boğazdı.

MEŞƏBƏYİ ANAA AĞLADAR

Bir gün Şəki istirahət parkında "Leyli və Məcnun" ope-
rasını oynayırlar. Mənsur da tamaşaçılar arasında olur.

Elə ki, Məcnun başlayır oxumağa:

- "Yandıraram dağı-daşı, dam-dararam, dam-dam". Bu vaxt Mənsur dözə bilməyib yerindən qalxıb qışqırır:
- Ə, öz başaa dösən ki, məşəbəyi Rəsul səən anaa ağladar.

TƏK BİR EŞŞƏYİN İŞİ DEYİLDİ

Günlərin birində Mənsur dağçıya bir eşşək yükü lobya şaxı "zakaz" verir. Yük ağır olduğundan eşşək diki qalxa bilmir. Bunu görən qonşular ona kömək məqsədi ilə eşşəyi yükü ilə birlikdə toxalayıb Mənsurgilə çatdırırlar. Mənsur qonşularına minnətdarlığını bildirib deyir:

- Sağ olun, a qonşular, əksik olmıyın. Bu boyda yükü dartmaq tək bir eşşəyin işi dööldü.

SÜMÜK ATIN GÖRÜCUZ

Küçədə iki itin qucaqlaşış yatdığını görənlər təəccübə deyirlər:

- Bir onlardakı məhəbbətə bax, gör necə mehribanlılar?

Bunu eşidən Hacı dayı dözməyib dillənir:

- Onların arasına bir sümük atın, onda bunların mehribançılığını görücüz..

LÜT QƏBUL EDİRƏM

Şəkinin Qışlaq hissəsindəki qəbirstanlıq yol kənarında olduğundan onun hasarlanması sıfariş verən raykom

katibi oranın tamamlanmasını bilib, şəhər sovetinin sədrini ilə birlikdə ora baxmağa gedirlər. Bundan xəbər tutan Gülü adlı qəbirqazan onları qəbirstanlığın qapısının yanında qarşılıyır.

Sədr Gülünün baməzə olduğunu bilərkəndən ondan soruşur:

- Hə, Gülü, de görüm, nə var, nə yox, işlər necə gedir, necə dolanırsan?

Gülu hec fikirləşmədən:

- Necə olucax dolanışq. Bura gələnləri əvvəldən elə soyursuz ki, maa çatanda onları tam lüt qəbul edirəm.

Gülünün həqiqətən hazırlavab olduğunu görən katib gülümsəyərək onun cibinə on manat pul basır.

BİR "KRUK"DA FIRLAYACAM

Gülu ölənlər üçün qəbir qazar, boş vaxtlarında isə xeyriyyə məqsədi ilə qəbirstanlığı kol-kosdan təmizlər, orani səliqəyə salardı. Günlərin birində imkanlı bir adamın ölüm xəbərini eşidən Gülu camaatın çox olacağını nəzərə alıb qəbirstanlığın girəcəyinə - "Allaha təvəkkül" - deyib, üstündə iki ədəd 3 litirlik şüşə balon olan stol qoyur. İmkanları olanlar içəri girdikcə balonun içində kimi bir manat, kimi iki manat pul salır.

- Artıq balonların dolmasını görən Gülünün köhnə kart yoldaşlarından biri ona söz ataraq deyir:

- Gülu, "stük" de, artıq bankın çıxıb, götürə bilərsən.

Balonun tam dolmadığını görən hazırlavab Gülu qəbirstanlıq gələnlərin hələ geri qayıdacağını nəzərə alıb

deyir:

- Sən öl götürməcəm, hələ bir "kruk" da firlicəm.

ƏLLİ İLDİ MƏN BAXIRAM

Bir gün yenə Gülü qəbirstanlığının qapısının yanına stol qoyur, üstünə süfrə salır. Qəbirstanlığa gələnlər ora xeyrət naminə pul salırlar. Bir nəfər tanışlardan biri Gülyə sataşaraq ora on qəpik xırda pul atır. Bunu görən Gülü dözməyərək dillənir:

- Ə qaqaş, o qəpiyu götür qoy cibaa, ayıbdı, saqqız alarsan.

Oğlan cavabında:

- Gülü, on qəpiy məyər pul döyü?

Gülü əllərilə onu başa salıb deyir:

- Ə, camuşuzu naxıra sürəndə naxırçı bir manata razılaşdırır. Allah dədəaa rəhmət eləsin. Səən dədəaa habırda əlli il-di müftə mən baxıram.

"LÜBOY" VAXTI ÜZÜNƏ AÇIQLDIR

Ömründə birinci dəfə Şəkidən Bakıya gedən Gülü şəhəri gəzərkən qapıda "Daxil olmaq qadağandır!" sözlərini oxuyub təəccüblənərək deyir:

- Ə, həblə də qapı olar?

Hayındı bizim o Narlı qəbirstanlığının qapısı, kim istəsə, "lüboy" vaxtı onun üzünə açıqdır.

QARMON ÇALA BİLİRSEN Kİ?

Gülü günlərin birində bir dostunun sağ dişi olur. Ax-

şam bəy gəlinin yanından çıxmır ki, Gülü də getsin evinə- eşiyinə. Cöldə soyuqda sitilləyən Gülü dözməyərək qapının dalına qulaq verir ki, görsün oralarda nə var, nə yox. Eşidir ki, içəridə bərk "spordu", gəlin söz verdiyi pianosunu gətirmədiyindən bəy dilxor olub hacı-bucu qayırır və küsüb gəlinə yaxın durmur.

Buna dözməyən Gülü qapını döyüb bəyə deyir:

- Kül başaa, guya ki, qarmon çalmışdin, qalmışdı elə pianino calmağın.

ARTIQ ƏTİ HARDAN CIXARMISUZ?

Gülünün ariq-cılız arvadı bir gün sancılanır. Xəstəxanada onun apendesitini kəsib, Gülyə göstərib deyirlər ki, müştuluğumuzu ver, arvadından artıq ət çıxarmışux. Bunu eşidən Gülü dözməyərək deyir:

- Ə, maa yox da, habı arvad məəndisə bu otuz ildə ondan özüm axtarış bir şey tapmamışam. Siz artıq əti hu-un harasından çıxarmusuz?

QARNINDAKILAR DİYİR

Bir dəfə Kor Fərrux yaxşıca vurandan sonra Gülyə söyərək, "dədəsini, ciyisini işdən çıxarı". Buna dözə bilməyən Gülü deyir:

- Bu sözləri sən yox, sənin qarnindakilar diyr, ay Fərrux!.

ONDA PİŞ YER VARSA MƏN YİYİM

Şəkinin Qışlaq hissəsində iki uşaq bir-biri ilə dalaşır.

Bunu görən Gülü onları aralayaraq töhmətləyir və nə üçün dalaşdıqlarını soruşduqda uşaqlardan biri hönkürərək deyir:

- Əmi o, mənim mamamın pis yerinə söyüdü: Gülü guya uşağa toxraqlıq verirmiş kimi deyir:
- A bala, mən səən mamaa tanıyıramsa onda heç pis yer yoxdur, əyər varsa, hunu lap mən yiyim, bircə boğuşmıyın.

SÜR-SÜMÜK VERƏ BİLƏRƏM

Bir dəfə Gülünün vaxtilə oxuduğu məktəb od tutub yanır. Oranın sakinləri yardım məqsədi ilə pul toplayanda qəbirqazan Gülüyə deyirlər:

- Sən nə kömək edə bilərsən?
- Gülü heç fikirləşmədən cavab verir:
- Vallah mən fağır adamam. Mənim köməyim ancaq anatomiya kabinetinə ola bilər. Baxın, görax ordakı skeletlər yanıt tələf olutdusa, istədiyuz qədər sür-sümük verə bilərəm.

BAS-AYAQ

Bayram günlərinin birində Gülü dostları ilə birlikdə yeyib-içmək üçün bir qoyun alırlar. Onlar harada dincələcəklərini götür-qoy edəndə Gülü deyir ki, gedax mənim qardaşimgilin bağına, orada istədiyuz şərait var. Nəsə, razılaşıb gedirlər ora. Deyirlər, yaxşı biz əti kabab eliyif yidux, bəs qoyunun baş-ayağı necə olsun? Məsləhət edirlər ki, fağır adamdır, onu da Gülünün qardaşgilə verərlər.

Qardaşgildən çapacaq-bıçaq gətirən Gülü qoyunu da özü kəsməli olur. Qoyunun məəltisinə dözə bilməyən dostlar gəlif görülər ki, qardaşgilə çox pay düşsün diyə, Gülü qoyunun boğazından yox, düz qolunun altından kəsitleti.

TEZDƏN DUR

Əli gətirməyən Gülü evdə boş-bekar oturar, nə edəcəyini özü də bilməzdi. Bundan bezar olan arvadı deyinərdi:

- A kişi, əl-ayağa dolaşmaqdan başqa əlindən bir şey gəlmir. Xalxin kişiləri daşdan pul çıxarı, sənsə "kuxna" pişiyi kimi hey evdə oturursan. Bir tezdən dur, çıx şəhərə, gör nə var, nə yox.
- Təngə gələn Gülü çox götür-qoydan sonra, bir gün səhər saat altıda evdən çıxır, tez də qayıdır evə, əlində də bir bağlama. Bağlamanı açanda orada paçka-paçka pul gördükdə arvadı dillənir:
- Gördün, mən saa çoxdan diyirdim tezdən dur.
- Gülü cavabında:
- Ay arvad, heç soruştursan ki, bu pullar hardandır?
- Yox, deyə arvadı cavab verir.
- Gülü:
- Səhər məndən qabax, yəni saat beşdə duran adamin itirdiyi puldur, tapmışam.

SİRİN ÇAY

Topqarağac məhəlləsindəki çayxanaya çay içmək üçün xam bir müştəri gəlir. Öz dövrünün baməzə adamlarından

olan yaşlı çayçı onun qabağına bir stəkan çay qoyur. Müştəri çayı içməzdən əvvəl qənddandan bir ədəd qənd götürüb stəkana salır. Çayçı bunu görür. Heç kəsin bunu görmədiyini nəzərə alan müştəri stəkana ikinci dəfə qənd atır. O, üçüncü dəfə stəkana qənd salıb qarışdıranda, buna dəzə bilməyən çayçı ona yaxınlaşıb deyir:

- Əmioğlu, habi çayxananın arxa hissəsində hooz var, onu görmüsənmi?

- Bəli, görmüşəm - deyə müştəri cavab verir.

Çayçı:

- Bax hayındı mənim bədənimin ən şirin yerindən kəsib ora salsax, hunnan bozbaş olar?

- Yox, deyə müştəri cavab verir:

Çayçı:

- Ə, bəs, sən isgana üç dənə qənd salmaqla hunnan şirin çay olar? Şirin çay istisən de şirin çay verax da.

ÇAYA SALACAXDI

Bir qada restoranda nahar edəndə hesabı vermək dərdindən yediyi borşun içində bir dənə tarakan salır. Bir azdan o, xörəkpəylayanı çağırıb şikayət edəcəyini bildirir. Xörəkpəylayan onu sakitləşdirib borşu yenisi ilə əvəz edir. Qada girişir borşun canına. Görür artıq doymaq üzrədir, cibindən bir dənə də tarakan çıxarıb salır borşun içində. O, tarakanı xörəkpəlayana göstərib deyir:

- Qadası, siz bəyəm bütün yeməklərin içərisinə tarakan salır?

Xörəkpəylayan qadaya yalvararaq bildirir ki, bunu müdirlərinə bildirməsin, yoxsa o işdən qovula bilər, yeməyin də pulu lazım deyil.

Bu hadisəni bayaqdan izləyən bir şəkili qadaya yaxınlaşıb deyir:

- O, cibindəkilərdən birini də qaqaşa ver.

Qada əlini cibinə salıb deyir:

- Yox qadası verməz, cəmi-cümlətanı bir dənə çivin qalıfdı, bunu da çaya salacaxdı.

QALDI "FAZ"

Bir gün işiq idarəsinə səriştəsiz işçi götürürlər. Bir neçə gündən sonra ora zəng edib deyirlər ki, məktəbin həyətində məftil qırılıb düşüb, uşaqlar üçün təhlükəlidir. Ora təcili "mantyor" göndərsinlər.

Təsadüfən ora həmin işçini göndərirlər. O, qırılmış məftilin yerini tapıb, qorxusundan uşaqlardan birinə deyir:

- Əmi səni yesin, o məftili yerdən götür maa ver də.

Uşaq məftili yerdən götürən kimi o, onda gərginliyin olmadığını yəqin edib sevincək deyir:

- Aha, diyəsən "nolu" tapdux, qaldı "faz".

ÜÇ-ÜÇ

Qada çayxanada çay içərkən çayçı onun ağızına iki-iki qənd qoyduğunu görüb deyir:

- Qadası, nəecəf ağıza qəndi iki-iki qoyursan?

Qada hirsənərək cavab verir:

- Ə, sən hələ mənim yanında uşaqdım, bu qoca vaxtı maa iş öyrədir? Ə, bu zəhrimər ağızma sığsa elə üç-üç qoyardı da.

SÜZMƏ

Səki lətifələri

Davud kişi oğluna toy tədarükü üçün bazara gedir. O, bazarlıq edəndə yadına düşür ki, bəs süzmə (şor) yaddan çıxıb. Piştaxtaları gəzib süzmə alanda satıcı Dadı xala ancaq yarım kilo süzmə qaldığını söyləyir. Davud kişi ona süzmənin bir neçə kilo lazım olduğunu söyləyəndə Dadı xala ona deyr:

- Öyümüz yaxındadır, gedax ordan neçə kilo istisən səndi qiymətə verim.

Onlar Dadı xalagilə çatanda, Davud kişi göydən asılanları görüb, gözlərinə inanmayıb deyr:

- A xala, bu nədir, sən ayranı dizdikdə (yəni alt paltrında) süzürsən ki...

Dadı xala nə desə yaxşıdır?

- Yalan diyirəmsə, o verdiyin pul heç maa qismət olmasın. Ərim Nəcəf kişi onları cəmi-cümlətanı bir-iki dəfə əyninə giyitdi.

SAĞ OL DOKTOR

Bir xəstə həkimə gedib öz dərdini söyləyir:

- Bağışlayın ay doktor, mənim qarnımda çoxlu qaz var. Bir də əsas məsələ qalıtdı, nə yaxşı eşitməyim var, nə də qoxu bilməyim.

Həkim çox fikirləşmədən ona dərman verib, on gündən təkrar bir də gəlməsini söyləyir.

Xəstə xeyli vaxtdan sonra gəlib həkimə təşəkkürünü bildirib deyr:

- Sağ olun, ay doktor, verdiyuz dərmanların köməyi

Səki lətifələri
olutdu. Daa nə iy bilməyimə, nə eşitməyimə qəti söz yoxdu.

ƏGƏR BOŞALIBSA VERİN APARIM

Bir yaşlı duy arvad naxoşlayır. Onu analiz vermək üçün xəstəxanaya göndərirlər. O da başına döndüyüm 3 litrlik balonu doldurub aparib verir analizə.

Səhəri gün analizin cavabını yazıb verirlər ona. Bir azdan arvadı yenə qapının dalında görçək ondan soruşurlar:

- Ay xala, da bizdən nə istisən?

Arvad, balonu deyə cavab verir.

MAA DA, ÖYDƏ FATMA DİYİRLƏR

Şəkinin yuxarı baş hissəsində bir yaşlı kişi ilə bir arvad arasında xırda bir iş üstündə dava-dalaş olur. Bunu eşidən sahə müvəkkili onları gətirir şöbəyə. Rəis arvaddan soruşur:

- Səən adın nədir?

Arvad "Fatma" - deyə cavab verir.

Rəis deyr:

- Bay, mənim də nəvəmin adı Fatmadır ki, mənim ən çox xoşladığım addır. Bax ona görə səni sorğu-sualsız buraxıram öyuza.

Növbə kişiyə çatanda rəis onu yaxşıca töhmətləyib deyr:

- Ay kişi ayıb dööl, hər şeydən ötrü haray salursuz. Axı o, qadın xeylağıdır. Onlara hər yerdə hörmət etmək borcumuzdur. Yaş yetirmisuz, siz gərəy cavanlara örnək

olasuz.

Rəis ondan soruşur:

- Bəs səən adın nədir?

Kişi cavab verir ki, məəm adı Məmməddir, amma maa da, öydə Fatma diyirlər.

MAA DƏDƏ DİYİR

Sovetlər vaxtı Şəkidə idarə müdirlərindən biri təzə "Qaz-24" markalı maşın alır. O, raykom katibini, şəhər sovetindən hörmətli adamları maşını "yumaq" məqsədilə "Ləziz" restoranına dəvət edir. Maşını uzaqdan görən oğlu yürüüb atasının qarşısını kəsib deyir:

- Dədə, maa təcili bir manat pul çatdır.

Bunu görən raykom katibi ondan soruşur:

- Doğrudan bu uşaq sənin oğlundur?

O, karıxmadan cavab verir:

- Yox ey, qonşunun uşağıdır. Ona o qədər belə manatlar vermişəm ki, maa da dədə diyir.

ANUU DA, BACUU DA

Vaxtilə Şəkidə işləmiş idarə rəislərindən biri öz qrupu ilə Moskvaya qastrola gedir. Boş vaxtlarının birində şəhəri gəzməli olurlar. Geridə qalan rəisi saxlayan bir sarışın oğlan "razreşite prikurit" deyə, müraciət edir. (yəni icazə verin siqaretimi odlayım). Bu vaxt dəstədən geri qalan rəisi tələsdirirlər. Rəis ləngidiyini bilib onlara deyir:

- Ə, görək anası filanladığım məndən əl çəkir!

Sarışın oğlan tələsmədən rəisin siqaretindən od alıb

qurtardıqdan sonra deyir:

- Anu da, hələ üstəlik bacu da! (sən demə, həmin sarışın oğlan Moskvada yaşayan başqa bir şəkili imiş).

DALA DA FIRLIYA BİLİRƏM

Bir gün bir beliquru oğlan əsgərliyi qurtarıb evlərinə gəlir. Dinmir, danişmir, günlərlə evdən çölə çıxmır, özündən razı halda qızını-qızının üstünə qoyub, əllərini də qızının üstündə çarpezlayıb, başlayır baş barmaqlarını qabağa doğru fırlatmağa. Bir gün oğlanın dədəsi dözə bilməyib axır ki, dillənir?

- Ay oğul, bu iki ildə ancaq elə habını öyrənmisən? Oğul cavab verir ki, yox ay dədə, dala da firliya bilirəm.

MANPASI

Bir gün qada mağazaya girir, ordakı yumru noğullar onun nəzər diqqətini cəlb edir. Onun manpası olduğunu satıcıdan öyrənib, bir kilo alıb evə aparır.

Elə bir-ikisini dişləyəndə içindən turşməzə mət çıxdığıni görüb, təəccüblə arvadına deyir:

- Ə, köpək oğlunun hükməti, coonu nuğulun içində elə suxub ki, zərrə qədər də "fis" verən yeri də yuxdu.

BƏS KİM "KRASKALIYİTDİ"?

Bir gün Hacı dayıdan soruşurlar:

- Görəssən, yerin altında həyat varmı?

Hacı dayı cavab verir:

- Əlbəttə var, əgər yoxdusa, onda habı yerkökünü və turpu bəs horda kim kraskaliyitdi?

İKİCƏ AY YAŞIYƏ BİLƏR?

Bir gün Məmmədiyə kişiyə deyirlər ki, o sən öl qarğı düz üç yüz il yaşıyır.

Məmmədiyyə kişi deyir:

- Habı heç vaxt ola bilməz. Əgər huun hünəri varsa, gəlsin görax mənim arvadımın yanında ikicə ay yaşıyə bilər?

ADAMI DA YUXUDAN OYADARLAR?

Birisi evində eşşək saxlayır ki, onun yükünü daşısın, it də saxlayır ki, evə oğru gəlməsin.

Bir gün evə oğru gəlir. İtin yatdığını görən eşşək şillaq atır ki, o bundan xəbərdar olsun. İtin yerindən qalxmadığıni görən eşşək onu oyatmaq üçün anqırmağa başlayır.

Evin yiyəsi yuxudan oyanıb, əlinə bir lovya şaxı götürüb, eşşəyi yaxşıca kötəkləyib deyir:

- Ə, saa o adı qoyana bərkallah. Adamı da gecənin habı vaxtı anqırıb yuxudan oyadarlar?

DÜDÜK

Bir dəfə bir diğa zəlo təpib deyir ki, düdük bizim qədim musiqi alətimizdir. Onun şərəfinə heykəl də qoymuşuq.

Buna dözə bilməyən bir şəkili ona yaxınlaşıb deyir:

- Ə, sən öl, elə diğasan ki, diğa. Hayındı günün-gü-

norta vaxtı səni habirdə necə başa salım ki, huun adı düdüy yox, balabandır. Bilsaaz ki, bizdə düdüyü hara qoyular, heç vaxt hunu ağzuza alıb çalmazsuz?

İŞTAHAM YOXDUR

Günlərin bir günü darvaza tayı boyda bir tösmərək arvad həkimin yanına gəlib iştahasının pozulduğunu söyləyir.

Həkim ondan soruşur:

- Xala, peşən nədir?

O, aşpaz olduğunu söyləyir.

Həkim ona məsləhət görür ki, sən get iş yerində yanaa iki dənə boş vedrə qoy və xörəkləri bişirərkən hər dəfə onun dadına baxanda bir qaşq da həmin vedrələrə tök.

Axşam arvad işdən evə qayıldanda görür ki, vedrələr təpələmə dolutdu daşır.

XORUZ DÖYÜŞÜ

Bir dəfə iki dost mərc durub xoruz döyüsdürməli olurlar. Elə ki, xoruzları salırlar meydana, xoruzlardan biri heç döyüşmədən o biri xoruzun qabağına düşüb başlayır qaçmağa. Elə bu dəmdə qabaqda qaçan xoruzun sahibi qışqırır:

- Ox, çan ey, qabaqda gedən mənim xoruzumdur!

Buna dözməyən dostu dillənir:

- A həşim, biz xoruzları döyüsdürməyə gətirmişəy, ötüşdurməyə yox ki.

QARA DƏNİZ, AĞ BALIQ

Vəli yayda istirahət məqsədilə Qara dəniz sahilərində dincəlməyi qərara alır. Arvadı da küsür ki, bəs bu səfər məni də özünlə apar. Nəsə, birlikdə Soçiyyə gedirlər. Bir neçə müddətdən sonra Vəlinin qaynı ona zəng vurur ki, istirahətuz nətəri keçir?

- Zibil kimi - deyə Vəli cavab verir.

Qaynı:

Necə yəni zibil kimi, məni başa sal görüm?

Vəli:

- A qohum, mən səni habirdən necə başa salım ey! "Qara Dəniz" ağ balıqlar, böründə də bir dənə mızix. Di gəl istirahət elə görüm, necə edirsən, ay Vəli.

SƏS GƏLİR

Şəkiyə qonaq gələn bir içi-qucu adam maşını ağaca vurub əyir. Şəkidə super usta - Dəli Fəxini tapır. Maşın layiqincə düzəldilir. Amma müştəri Fəxidən əl çəkmir. Bir gün gəlir orası belədir, o birisi gün burası belədir. Fəxi olur bir az da dəli və deyir:

- A qaqaş, saa nə lazımdı, nədən narazısan?

Müştəri də pul verməyin dərdindən deyir ki, dalda səs var.

Fəxi maşında bir eyib tapmır. Təngə gəlib maşının "baqajını" açır və deyir:

- Orda uzan, qulağı da dirə yerə. Mən maşını sürücəm, səs gələn kimi "kapotu" döyərsən.

Müştəri ora uzanan kimi Fəxi "kapota" bir təpik. "Kapotu" döyməkdən müştərinin əli yara olur. "Kapot" açı-

landa müştəri görür ki, artıq Bakıda beşmərtəbənin yanındadır.

BİR GÜN BİRUUZ, BİR GÜN DƏ BİRUUZ

Bir ailəyə təzə gəlin gətirirlər. Ertəsi gün qaynana ilə baldız gəlinə "nömrə" gəlib obaşdan həyəti süpürmək üstə mübahisəyə başlayırlar. Hər ikisinin özünü göstərməsini görən arif gəlin dillənir:

- Süpürgə üstə boğuşmıyın, növbə ilə, bir gün biruuz süpürərsəz, bir gün də biruuz.

AĞZINI CIRARAM

Günlərin bir günü sevimli artistimiz Lütfəli Abdullayev kəndlərin birinə kolxoçular qarşısında konsert verməyə gəlir. O, səhnəciklər göstərib elə hey özünü öldürür ki, camaati güldürə bilsin. Heç kəsin gülmədiyini görən aktyor səhnədən düşüb, kolxozi sədrinin yanına gəlib deyir:

- Bu nədi, mən bütün Azərbaycanı güldürürəm, amma sizin camaatı yox.

Kolxozi sədri ayağa qalxıb deyir:

- Lütfəli müəllim, camaati gülməyə mən qadağan eləmişəm. Hamiya tapşırımişam ki, çox hörmətli həmyerli qonağımız gəlitdi, özuzu yaxşı aparın. Hər şeydən ötrü dişuzu ağartmıyın. Başqa yerdə diyə bilmərəm, amma mənim kolxozumda sizə gülənin ağızını bez ağı kimi ciraram.

"ZAPAROJEST"

Birisini təzə "Zaparojest" markalı maşın alır. O, evlərinə gələndə yolda maşın qızıb dayanır. Təcrübəsiz sürücü tələsik maşından düşüb onun qabaq "kapotunu" açanda, orada "motorun" olmadığını görüb, yolda düşdüğünü düşünür. Bundan peşman olan sürücü maşının "baqajını" açanda orada "motoru" görüb sevincək öz-özünə deyir:

- Ə, bu nə gözəl maşındı, buna zapaz "motor" da qo-yutdular ki...

"OTURUB GEDİRLƏR"

Bir dəfə "Mersedes" maşını alan bir şəkili dostuna deyir.

- Adam görməmiş olmaz, mənim maşınınım "Mercedes" ola-ola heç vaxt onun qapısını bağlı saxlamıram. Sən-sə maşunu harda saxladın, təcili onun qapılarını bağlayıb gedirsən. Niyə?

Dostu ona cavab verir ki, ə bunun səbəbi var. Mən də əvvəllər sənin kimi maşını saxlayanda qapılarını bağlamadım. Gördüm elə kim çətinliyə düşdü, özünü saxlaya bilmədi gəlif oturur "Zapının" içində, orada rahatlanıb sonra gedir. Odur ki, onun qapılarını birdəfəlik bağlı saxlayıram.

QAYNANA VƏ GƏLİN

Bir oğlan neçə dəfə evlənib qız alırsa qaynana və bal-dız onları dolandırır. Kənddə söyləyirlər ki, çətin ki, bir qız o evdə xoşbəxt olub yaşaya bilsin.

Bir cürətli qız deyir ki, mən gedib o öydə yaşıyərəm. Onu gəlin gətirəndə qaynana onu qucaqlayıb qulağına deyir:

- Mənim adım Yetərdir,
 - Qızım özümdən betərdir.
- Bu dəmdə gəlin cavab verir:
- Sillə çəkərəm üzüza,
 - Gedib dəyərsuz qızuza.

AĞLIN ÇOXDAN ÇIXMIŞDI

Biri dostuna deyir:

- Adam lap dəli olmaq istəyir. Aldığım maaş heç arvadımın kosmetikasına çatmir.

Dostu ondan soruşur:

- Bəs sən onu heç olmasa bircə dəfə də olsa "kras-kasız" görmüsən?

O, yox deyə cavab verir.

Dostu:

- Yaxşı ki, görməmisən, yoxsa ağlin çoxdan başından çıxmışdı.

NƏ XALAT OLARDI, NƏ DƏ Kİ, SƏN

Bir oğlan toy gündündə anasının allı-güllü xalat geydiyi-ni görüb ondan soruşur:

- Ciyi, yəqin habı alabəzəy xalatı dədəm saa toyuma görə alırdı.

Oğlanın ciyisi cavab verir ki, dədaa arxayın olsaydım, hayındı nə xalat olardı, nə də ki, sən.

QARANLIQDA

Bir gün qaynana yeznəsini qonaq çağırıb onu axşam yeməyinə dəvət edir. Yemək vaxtı təsadüfən işıqlar sönür. Qaynana mətbəxə keçib şam gətirməyə gedəndə qız oğlanı deyir:

- Bu gün üzün lap kol kimi dir, niyə üzü taraşlamamışsan?

Qaynana şamı yandırıb geri qayıdanda bu sözləri eşidən kiçik bacı dillənir:

- Mama, ay mama, bacımın gözləri qaranlıqda da görür ey, yaraf, mən də yekə qız olanda qaranlıqda görücüyəm?

İNTİLİGENT

Günlərin birində bir kişi tanış olmadığı bir şəhərdə qalmalı olur. O, bir qapını döyüb gecələmək üçün yer axtardığını bildirir. Qapını açan bir arvad deyir:

- Bizdə gecələmək üçün şərait var, amma qorxuram sös-söhbət ola. Axi, mən dul arvadam, qohum-qonşu nə deyər?

Kişi ona cavab verir:

- Mən intilient adamam, bu sözlər artıqdır. Razılaşırlar.

Kişi gecəni onlarda qalır. Səhər açılanda kişi görür ki, arvad hindəki toyuqlara dən tökür. O, həyətə düşüb hində yeddi xoruz, bir dənə də toyuq görəndə arvada deyir:

- Bir toyuq üçün yeddi xoruz nəyə lazımdır?

Arvad gülərək cavab verir:

- Onlardan ancaq biri xoruzdur, qalanları sənin kimi intilientdirlər.



MAA GÖSTƏRMƏ

Keçmişdə birisini evləndirirlər. O vaxtlar gəlinin üzü örtülü olardı, üzünü heç kəsə göstərməzdilər.

Toydan sonra kişi işə gedəsi olur və o, evə üç-dörd gündən sonra qayıdacağını bildirir. Gəlin hələ də üzü örtülü olduğundan ərinə deyir:

- Mən daa bu öyün gəliniyəm, bu öydə kimə üzümü göstərə bilərəm, kimə yox?

Əri cavab verir ki, kimə göstərirsən göstər, amma bir-cə maa göstərmə.

SƏN NİYƏ UTANMIR, MƏN UTANIR

O vaxtlar bir qadanı Kommunist Partiyası sıralarına keçirəndə, "partkom" ondan yüz manat rüşvət alır. Sənədlərini də hazırlayıb aparıb verir büroya.

Büroda rayon partiya komitəsinin birinci katibi ona sual verir:

- De görək BMT-nin baş katibi kimdir?

Qada cavab verə bilmədiyindən partkomun üzünə baxır. Partkom yavaşcadan piçıldayır:

- U Tan, U Tan.

Qada partkoma deyir:

- Özün utan, yüz manatı alıb civa basıbsan, sən niyə utanmir, mən utanır?

TOPU TUTA BİLMƏDİ

Bir dəfə bir qada dostları ilə stadiona futbola baxmağa gedir. Oyun qurtardıqdan sonra dostları ondan hansı oyunçunun daha yaxşı oynadığını soruşduqda o, cavab verir.

Uyunçuların hamisindən xoşu gəldi, bir nəfər qara

rəngdə geyinmiş uyunçudan savay. Uyunun axırına qədər ha qaçıdı, ha əlləşdi, topu tuta bilmədi ki, bilmədi.

TAXSIR ÖZÜNDƏDİR

Bir dəfə Tahir dostunu bikef görüb ondan soruşur:

- Yenə noolutdu, dodağıuu sallamışan?

Dostu deyir:

- Beş qızım var idi, elə bildim bu səfər oğlan olucax, gənə qızım oldu.

Tahir dostuna məsləhət verərək deyir:

- A, qazaq, taxsır səən özündədir də, sən horda təzə "liniya" dəyişmədin, "stanok" qoymadın, əvvəldən bilmirdin ki, sizin zavoduuz ancaq qız buraxır?

KÖLGƏDƏ İÇİRƏM

Bir gün dostları Tahiri töhmətləyib deyirlər:

- Bəs döö səninki, gündə içirsən!

Tahir gülərək cavab verir:

- Məndən ötəri narahat olmıyın, gündə niyə içirəm, içəndə kölgədə içirəm

GƏNƏ ADAMIN ÖZÜNÜNKÜ

Bir gün Həsən kişi eşşeyinə minib Baltalı kəndinə toya gedir. Orada onu sayib-axtaran olmur. Bundan peşman olan Həsən kişi evə qayıdarkən eşşək onu görüb anqırmağa

başlayır. Bundan təsəlli tapan Həsən kişi eşşəyi sığallayıb deyir:

- Gəl, a bala, gənə adamın özününü.

BALA DÜŞDÜM

Bir gün Tahir maşın sürərkən avtomobil müfəttişləri onu saxlayıb deyirlər:

- Vətəndaş, bala düşmüsən!

Tahir sevinərək onlara deyir:

- Allah balazı saxlasın, həmişə zibilə düşürdüm, axır ki, mən də bala düşdüm.

MƏZƏLİ ƏHVALATLAR

HABI SAAT HUNU DA MƏN GƏTİRİM

Bir məclisdə Tahiri məcbur edirlər ki, caamatı əyləndirmək üçün bir lətfə söyləsin.

Tahirdə ki, Tahirdi də. Onların xahişini nəzərə alıb başlayır söyləməyə:

- Bir gün ayı meşədə mağarasının qabağında uzanıb "fishafis" yatır. Bu vaxt tülkü üç balasının əlindən tutub, ayının qabağından bura-bura keçib, onu yuxusundan oyadır. Bu naz, bu əda ayının qəzəbinə səbəb olur. Səhəri gün tülkü ova gedəndə ayı tülkünün yuvasında olmadığını bilib onun balalarının üçünü də özü ilə götürüb aparır. Səhəri tülkünün göz yaşı tökdüyünü görən ayı, bunun səbəbini ondan soruşduqda o balalarının yoxa çıxdığını söyləyir.

Ayı tülküyə deyir:

- Nə verərsən, balaa birisini tapım götirim?
"Nə istəsən verərəm" - deyə tülkü cavab verir.

Ayı deyir:

- Get bir dənə dovşan ovla götir, habbi saat balaa birini tapım götirim. Tülkü dovşanı götirən kimi, ayı gedib onun balasının birisini götirir. Səhəri gün ayı tülkünü yenə gözüyaşlı görüb ondan soruşur:

- Mən ki, saa kömək etdim. Bəs indi ağlamağın səbəbi nədir?

Tülkü onun o biri balalarının da yoxa çıxdığını söyləyir:

Ayi tülükyə deyir:

- Bir dənə də cüyür ovla gətir ver, o biri balaa da tapım, gətirim. Tülükü cüyürü gətirən kimi, ayı gedib onun ikinci balasını da gətirir.

Hə vəssalam, beləliklə zavallı tülükü öz muradına catır, deyib o sözünü qurtarar-qurtarmaz, bayaqdan onu dinləyənlərdən biri yerdən soruşur:

- Ay Tahir, bəs tülükünən o üçüncü balası necə oldu?

Tahir gülərək cavab verir:

- Noolar, maa da bir "Ceyran" təşkil eliyin, gedim habı saat hunu da mən gətirim.

ÖZÜ BİLƏR

Yetimoğlu Nurəddingilin evləri yol qıraqında olduğundan uşaqlar onlara gələn telefon xəttini tez-tez qırardılar. Nurəddin də hər dəfə "mantyora" bir manat verib xətti şalbandan bağlatdırardı.

Bir gün necə olursa yenə onlara gələn məftil qırılıb yerə düşür. Əvvəlki "mantyor" işdən çıxdığından bu dəfə qırılan xətti başqa "mantyor" bağlamalı olur. Təzə "mantyor" da deyir ki, üç manat alacam. Bir manat şalbana çıxmaga, bir manat xətti calamağa, bir manat da düşməyə. "Mantyor" şalbana çıxıb xətti bağlayan kimi, Nurəddinin oğlu mantyoru səsləyib deyir:

- Habı iki manatı dədəm veritdi, qoyuram daşın altına, düşəndə götürərsən. "Montyor" narazılıq edəndə Nurəddinin oğlu deyir:

- Dədəm diyitdi ki, bir manat şalbana çıxmağına, bir manat da xətti bağlamağına, şalbandan düşməyini də özü bilər.

SÜPÜRGƏ BİZDƏN OLUCAX, YOXSA...

Sovetlər vaxtı "drujina" qərargahı yarananda onun nümayəndələri kənndə iclas edib kolxoçulara təbliğat aparıb deyirlər:

- Bax, məlumatuz olsun. Biz "drujinaçılara" "polnu" səlahiyyət verildi. Kim xırda bir xuliqanlıq eləsə, hətta kolxozi sədrinin sözündən belə çıxsa o, bizim tərəfimizdən cəzasını alicax.

Bu vaxt yerdən kimsə soruşur:

- Bə cəza nətəri olucax?

"Drujinaçılalar" cavab verirlər ki, on beş "sutka" alacaclar. Onları şəhərin yuxarı hissəsindən başlayıb aşağısına ki mi bütün küçələri süpürtdürəcəklər.

Bu zaman kəndin baş biləni Əliqulu kişi camaat və öz adından söz alıb deyir:

- Bəs süpürgə və xəkandaz özümüzdən olucax, yoxsa siz vericuz?

ƏSL TOY HƏDİYYƏSİ

Şəkidə baməzə, hamıyla zarafat etməyi bacaran məzəli adamlardan biri də rəngsaz Abduləlidir. Ona şirçi Abduləli də deyirlər. Onunla yaxın olduğumuzdan toyuna bizi - dostlarını da dəvət etmişdi. Biz də ondan geri qalmamaq üçün deyəsən zarafat etməyin əsl məqamını tutmuşduq.

Biz dostlar bir yerə yiğisib birlikdə toya getməli olduq. Toy mərasimi köhnə el qaydası ilə həyətdə qurulmuşdu. Kimi yeyir-içir, kimi rəqs edib şənlənirdi. Bir azdan bəylə gəlini onlar üçün ayrılmış xüsusi yerdə - başda oturdurlar.

Sağlıqlar başlandı, toast demək üçün dostlar adından mənə də söz verildi. Hazırkınlı olduğumdan heç çəkinmədim də. Abduləlinin ata-anasına gözaydınılığı verdikdən sonra bəylə gəlini təbrik etdim və sözə başladım:

- Biz - dostları bura gələndə çox fikirləşdik ki, Abduləli üçün nə hədiyyə alaq ki, ona layiq olsun. İstədik maşın alaq, dedilər köhnə də olsa maşını var. Dedik bəlkə üzük alaq, dedilər qız evindən göndərəcəklər. Çox fikirləşdik, çox fikirləşdik, bu gündən sonra ona ən çox lazımlaşı bir hədiyyə tapdıq. Xahiş edirik buyurub gəlib hədiyyəni götürsün. Abduləli sevincək halda gəlib hədiyyəni götürdü. Hədiyyə gözəl nəfislə zərif bağlamaya büküldüyündən, onun elə camaat qarşısında açılımasını xahiş etdirər. Hədiyyə açılanda, düzü Abduləli bir az gülümşündü və deyəsən pərt də oldu. Hədiyyə əslində böyük bazar zənbili idi. Şəki camaati arif olduğundan, bunu bir toy zarafatı kimi qəbul etdirər.

Doğrudan da bu gündən zənbilin ailə başçısı üçün ən lazımlı və ən yararlı bir əşya olduğunu bilib onun içində indidən belə boş qalmasın deyə, çoxlu pul saldılar.

BİR MASABƏYİNİN DEDİKLƏRİNDƏN

HƏLƏ QIZI TAPMAMUSUX

Bir gün Şəkidən toydan çıxıb Bakıya geri qayıtmalı oldum. Gecə avtobusuna bilet aldım. Yol gedərkən gecə saat olduğundan məndən qabaqda əyləşmiş iki şəkili qadının söhbətləri açıq-aydın eşidilirdi. İstər-istəməz qulaq asmağı oldum. Qadınlardan biri o birindən soruşur:

- A xala oğlaa havaxt toy eliyirsən?
- O, sözə başlayır:
- Elə Bakıya toy üçün gedirəm də, zinət əşyaları hazır, ətinin, düyüsünü, yağını da almışam.
- Qadın soruşur:
- A xala, bəs qız hardandır, kimlərdəndir?
- O, cavab verir ki, qızı hələ tapmamışux.

BİR SƏNƏTKARIN DEDİKLƏRİNDƏN

SAA LAZIM OLAR SƏN İŞLƏDƏRSƏN, MAA LAZIM OLAR MƏN

Bir gün Moskvaya qastrol səfərinə hazırlaşırdım. Arvad qır-saqqız oldu ki, bəs məni də özünlə apar. Nəsə, onu da apardım. Çox çətinliklə də olsa oteldə ikimizə bir otaq götürə bildik. Bir azdan qapı döyüldü, əlində çaynik, stəkan bir xidmətçi oğlan içəri daxil oldu. Dedim:

- Bu nədir ə!? (rusca) - Sən bu qadını tanıırsan? Bu qadın SSRİ Ali Sovetinin deputatıdır, bu nə çaydı, eyib deyilmi?

Bir azdan icazə ilə qapı döyüür, gözəl bir "podnosda" pürrəngi çay, limon şokoladlı konfet, daha nələr...

Çayı ləzzətlə içdi, bir az da istirahət etdi. İndi artıq axşamdı, yatasıçıq, arvadda bir naz var, bir əda var, gəl görəsən.

Dedim: "aaz, sən bayaq deputat idin ey, indi yox da". Nəsə, gecəni çox romantik keçirdik.

Artıq səhər açılıb, arvad düşüb mağazaların canına. Hər nə olsa alır. Qab-qacaq, qazan, özü də lap qıflısin-

dan. Yükləyib mənə, əlimizdə də zənbil yeri yə bilmirik. Dilxoram, tərim də süzülür. Suvenir mağazasının yanından keçəndə əyninə gödək "yubka" geymiş "simpatiçni" sarışın bir satıcı qızın stola qalxaraq suvenirləri qaydaya saldığını gördüm. Dedim: "arvad, gəlsənə bunu da alaq".

Arvad dedi:

- Bunu neyləyirsən a kişi?

Dedim: "saa lazımlar sən işlədərsən, maa lazımlar mən"!

BİZİM PİŞİYİN BİĞLARINA OXŞAYIR

Adlı-sanlı bir ailədə yeganə yetişmiş qız olur. Çox elçi-lər gəlir-gedir, amma qız bir barmaq yerini saxlaya bilmir ki, o da bir ailənin gəlini olsun.

Nə isə, bir gün onlara imkanlı bir ailədən elçi gələsi olur. Qızın ata-anası ona tapşırır ki, bax, bu səfər dilini sakit saxla, danışmaq istəsən icazə al, sözü bişir sonra çıxart. Axşam elçilər gəlir, qızın həəsini alıb, yeyib-içdikdən sonra qızı görmək üçün onu otağa dəvət edirlər. Xeyli söhbətdən sonra qız əlini qaldırıb söz istəyir. İcazə aldıqdan sonra ədəb-ərkanla ayağa qalxıb sözə başlayır:

- Dədə, qonağımızın bığları, lap bizim pişiyin bığlarına oxşayır.

MƏNƏ "ÇURBAN" DEYİRLƏR

Bir şəkili dostlarına əsgərlikdə görüb eşitdiyi məzəli əhvalatları söyləyir:

- Bir Kurban adında əsgər yoldaşım var idi. Valide-

yinləri onun necə xidmət etdiyini bilmək istəyirdilər. O, isə valideyinlərinə yazırırdı:

- "Məndən heç narahat olmayın. Burada mənsiz heç bir işləri getmir. Çox vaxt qab-qacaq yuyan mən, növbətçi duran da, "kazarmanı" təmizləyən də elə mən oluram. Amma bir şeyi anlaya bilmirəm ki, burada məni niyə Qurban yox, Çurban deyə çağırırlar".

AXŞAM OLAN KİMİ YEYİMİZİ SALİF YATİYUX

Şəki jurnalistlərindən birini Baş Göynük kəndinə qabaqcıl kolxoçu olan Məmməd dayıdan yazımağa göndərilər. Axşam düşdüyündən jurnalist Məmməd dayığildə gecələməli olur. Evdə nə az, nə çox, on bir uşaq görən jurnalist axır ki dillənir:

- Məmməd dayı, bu nə haqq-hesabdır belə?

Məmməd dayı, cavab verir ki, ay canuu Məmməd dayın yisin, hayatı habılda səni nətəri başa salım. Kənd yeridi da, işix yox, televizoy yox, axşam olan kimi yeyimizi salif yatuyux.

ARVADDAN TELEVİZOR YAXŞIDIR

Arax Şamil şəhərin yuxarı hissəsində yaşayırırdı. Bir az mayif olduğundan Şəki camaatının ona yazılı gələr, cibinə pul qoyar, onu dolandırardı. O da içki düskünü olduğundan əlinə düşən pulu "üşüyürəm" deyib, araşa verərdi.

Bir gün "lotular" insafa gəlib, ona bir arvad tapıb evləndirirlər ki, noolar, o da muradına çatsın.

Evlənəndən sonra da o, bazara arvadla gələr, qəssablar da onların zənbillərini doldurardılar ki, qoy evə əliboş getməsinlər, onların da evində bir qazan qaynasın. Beləcə bir müddət dolanırlar.

Günlərin birində Şamil bazara tək gəlir. Camaat ondan soruşur:

- Ə, bəs arvad hanı?

Şamil belə cavab verir:

- Qaytarıb televizor almışam.

Soruşurlar: "Ə, bəs niyə"?

Şamil əllərini bir-birinə sürtərək deyir:

- Ə, sən ölü, arvaddan televizor yaxşıdır, televizor göstərir, arvadsa yox.

MAŞAQ İSBƏNDİYAR

İsfəndiyar gözlərinin rəngi göy olduğundan, Maşaq ləqəbini almışdı. Çox hazırlıocabı olduğundan çoxları ondan ehtiyat edirdi. Savadsız olmasına baxmayaraq sözü adının ağızında qoyardı.

Olardı mənim səkkiz yaşım. Babam Xaşal Hüseyn Maşaq İsfəndiyarın dayısı olduğundan tez-tez bizə baş çəkərdi. Bir gün o bizə qonaq gəlmışdi. Babam evin baş tərəfində bardaş qurub oturmuşdu. Biz də sakitcə söhbətlərə qu-laq asırıldıq. Hamımız İsfəndiyarın savadsız olduğunu bilirdik, yəni oxuyub-yaza bilmədiyindən xəbərdardıq. O, birdən cibindən bir "Kommunist" qəzeti çıxarıb başladı oxumağa: (qəzet onun əlində kəllə-mayallaq tutulmuşdu).

- Ağdam rayonundakı "Kalenin" kolxozunda yaxşı işləyənlər - Xanımına, Xanımnaz, Nazlıxanım, Dilbinaz, Fəridə, Fatma, Kosər, Mina, Zahidə, Xavər, Koxa Əhməd,

Züleyxa, Həqiqət, Bənöş, Mehribanım, Xurmaya.

Sən demə, Həqiqət İsfəndiyarın bir qızının, Bənövşə bir qızının, Xurmaya isə arvadının adı imiş.

L A Y L A L A R

Hövsələsiz ana öz doğma balasını tələm-tələsik beşiyə basır ki, gedib bir az qonşunun gəlinlərilə qeybət etsin. Uşağın yatmadığını görən bədbin ana səbrini cilovlaya bil-məyib onu qarğamağa başlayır:

- Səni görüm anasız qalasan, zəlil olasan. Mən görən günlərdən görəsən. Cəhənnəmə yat, gora yat. Yatıb heç ayılma belə, deyib balasına layla çalır:

Ötdü günlər qaldım qeybətdən dala
Tezcə cəhənnəmə gedəsən, bala.
Yat-yat səni görüm ölüsən, bala
Yum gözünü əbədi körpə bala.

Bu vaxt qonşu həyətdən başqa ana layları səslənir:

Cürü-cürü cəh-cəh balam,
Hamidan göhcəh balam.
Sən körpəsən məzəsən,
Qızılgüldən təzəsən.
O günə anan qurban
Dibbir-dibbir gəzəsən.

S E R L Ə R

(Akif qaquaşa zarafatyana)
"Şəki ləhcəsilə"

GÖZO YİYƏRƏM MƏN

Bir dost tanıyorum, dostlar içində
Hər sözü-söhbəti gözəl biçimdə.
Əzəl sözüdür səni yiyrəm mən,
Ağzu yiyrəm, gözo yiyrəm mən,

Tale bəxş edibdir namus, qeyrəti
Ona nəsib olsun gəlin qisməti
Onun bu sözündən ruhlanmışam mən,
Ağzu yiyrəm, gözo yiyrəm mən.

Söz sahibi sözdən götürsə sözü
Mənə məlhəm olar o sözlər düzü.
Gecə yuxuda da, söyləyir sözü,
Ağzu yiyrəm, gözo yiyrəm mən,

Bəzən söz salar, balaca Röyadan
Gah gülüb, gah da ki, ağlamağından.
Yəqin deyir, nəvəsinə də hərdən,
Ağzu yiyrəm, gözo yiyrəm mən.

Akif Behcət oğlu özüdür-özü
Hər sözü-söhbəti Yusifdir sözü
Özünü sevdirir bu sözlə düzü,
Ağzu yiyərəm, gözo yiyərəm mən.

Əzəl sözüdür səni yiyərəm mən,
Ağzu yiyərəm, gözo yiyərəm mən.

Ağəli Şəkili.

10.08.07

SƏNDƏN NƏ YAZIM?

(Gözəl maşın ustası, rus Nemətə
ithaf edirəm. Öz xahişi ilə)

Ilk dəfə görəndə sandım ki, russan
Sən Nemət şəkili məzəli duzsan.
Deyirsən, məndən yaz, yaz qadan alım,
Mən şair deyiləm, səndən nə yazım?

Adına layiqsən sən usta Nemət
Yüz dəfə deyirlər atana rəhmət.
Gündə bir motorun çekirsən nazın,
Bəs sən naz edəndə, səndən nə yazım?

Bəzən dözüb müştərinin sözünə
Söyürsən bu dəmdə özün-özünə.
Bax, onda dilə gəlir telli sazım,
Ay Nemət, can Nemət, səndən nə yazım?

Sənə çox görməsin oğul qisməti
Tanrı ona versin namus, qeyrəti
Görürəm, ay Nemət, ağarıb dazın
Vaxt gedir ömürdən, səndən nə yazım?

Söz vermişdim, səndən yazacam, Nemət
Sənətinə verirəm əla qiymət.
Bu da bir zarafat yazdığını yazım,
Sən özün şer axı, səndən nə yazım?

Ağəli Şəkili.

10.07.07

RƏVAYƏT

Deyilənə görə uzaq keçmişdə İrəvandan gəlin gətirirlər. Xanəndə Cabbar Qaryağdioğlu da həmin toyu aparırmış. Elə ki, gəlin oğlan evinə ayaq basır, xanəndədən tez onun təriflənməsini xahiş edirlər. Bu vaxt xanəndə soruşur:

- Gəlini hardan gətiriblər?

Deyirlər ki İrəvandan. Xanəndə deyir ki, bəs, mən gəlinin üzünü görməmiş onu necə tərif edə bilərəm?

Deyirlər ki, o, üzü duvaqlıdır, onu açmaq olmaz axı. Xanəndə deyir ki, heç olmasa onun əlamətlərini deyin. Ona cavab verirlər ki, üzündə çoxlu xal var.

Bu vaxt xanəndə bənzətmə edib, dəflə oxumağa başlayır:

İrəvanda xal qalmadı,
Gəncədə sultan qalmadı,
Daha məndə hal qalmadı,
O xal nə xaldır üzə düzdürmüsən?
De görüm nə xaldır qoşa düzdürmüsən?

Xal mənim, yar mənim, ixtiyar mənim,
Xalxa nə borcdur, xalı düzdürmüşəm!

O xal nə xaldır üzə düzdürmüsən?
De görüm nə xaldır qoşa düzdürmüsən

İndiyə qədər dillər əzbəri olmuş bu xalq mahnısı beləcə yarandı.

ATALAR SÖZLƏRİ

- *** Ən çətin peşə insan olmaqdır.
- *** Əvvəl damışan sonra yaşınar.
- *** Şit zarafat dostluğun qayçısıdır.
- *** Ev alan beş gün ac qalar, ev satan həmişə.
- *** Qonaq qonağı istəməz, ev yiyəsi heç birini.
- *** Küyü küylə çıxardarlar.
- *** Bəy öz toyunda oynasa ucuzluq olar.
- *** Ayazda yatmayan eşşək, tövlənin qədrini bilməz.
- *** Nərdə qurşanan dərdə qurşanar.
- *** Kiri yumaq olar, kini yox.
- *** Dili uzun gəlindən yox, əli uzun gəlindən qorx.
- *** Can deyərlər ki, cana can gəlsin.
- *** Ən böyük biclik düzgünlükdür.
- *** Toy, toydan sonrakı toydur.
- *** Gəzməyi çox sevən arvad, qoyduğu şeyi yerində tapmaz.
- *** Oğlan evi alınca, qız evi ölüncə.
- *** Ya sənə söydülər, ya da onu eşitdin, eyni şeydir.
- *** Saz kökdən düşəndə qulağını burarlar.
- *** Qəlbə dəyənə zərbə dəyər.
- *** İlənin balası da elə ilan olar.
- *** Pis günlərə dözmək olur, yaxşı günlərə yox.
- *** Hər şey zamana baxır, zaman heç şeyə.
- *** Hər dəqiqənin bir hökmü var.
- *** Hər ürəkdə bir aslan yatır.
- *** Hər hürən itə daş atmazlar.
- *** Hər hürən itə çəqqal deməzlər.
- *** Hər ağızla qatıq ölçməzlər.

*** Hər ağızdan bir avaz gəlir.
*** Ağac kölgəsində yatan it elə bilər kölgə elə onunkudur.
*** Göydən nə yağıb ki, yer onu götürməsin.
*** Kişinin cibi evdə, özü çöldə.
*** Qonşu-qonşu olsa, kor qız ərə gedər.
*** Atdı, muraddı, ağrısını aldığım arvaddı.
*** Ağlılı qadın ər evində həm yarıyar, həm qariyar.
*** Asqırıq səbrə, öskürük qəbrə aparar.
*** Qazana duzu gəlin yox, qaynana tökər.
*** Arı deşiyinə çöp soxmaçlar.
*** Yol qıraqında tikilən evin "injeneri" çox olar.
*** Ailənin sırrı ailədə qalar.
*** Ailəsi çox olan yoxsul olar, vari çox olan yuxusuz.
*** Ailəni dağından, aləmi də dağıdar.
*** Dostunu satan qeyrətini də satar.
*** İsmətli olanın qisməti də olar.
*** Eşşək nə bilir xurmanın dadını.
*** Heç bir logman hicran dərdinə əlac edə bilməz.
*** Sirri qəlbində elə gizlə ki, qəlb özü tapa bilməsin.
*** Qızılı tulla zibilliyyə, yenə parıldayacaq.
*** Piçipçi ev yixar.
*** Sağsağan başını yuvasına soxub, quyruğunun çölə çıxmışından xəbəri yoxdur.
*** İti öldürənə sürüdərlər.
*** Nisyə girməz kisəyə.
*** Qızını döyməyən dizinə döyər.
*** Qonşudan alınan qız, çox vaxt öyündə tapılmaz.
*** Ağlin az olsun, amma özünükü olsun.
*** Qamış bizim yerlərdə bitir, amma zurmanı özgələr calır.

DEYİMLƏR

Eşq, məhəbbət taxta qalxanda ağıl taxtdan düşər.

Ər və arvadın hədsiz yaxınlığı, gələcəkdə ya ədavətə, yada qardaş- bacılığa çevrilər.

Murdar suya yüz vedrə su töksən, o təmizlənməz, amma təmiz suyun murdarlanması üçün onun bir daması kifayət edər.

Qum dənələri bir-birini tutmadığından, külək asanlıqla onları istədiyi səmtə səpələyir.

Zəmanəmizdə kim öz övladını tələsmək azarından qurtara bilsə, onun xoşbəxtliyini ən azı yarıya qədər təmin etmiş olar.

Xəsis ömründə iki dəfə toyuq yeyər. Bir özü xəstələndə, bir də toyuq xəstələnəndə.

Hörümçək gözəllik aşiqı deyildir, o, öz torunu heç də yaraşıq üçün qurmur.

Babanın nəvəsilə çox yaxınlığı tədricən onun da ağlinin nəvəsinə yaxınlığına dəlalət edir.

Məlum həqiqətdir ki, forma verən palçıq və ya məhlul yox, qəlibdir.

Tapdanmış cığırla getmək asandır, çalış həyatda öz izin olsun.

Meşədə də nar bitir, hər kim onu tez dərdi onunkudur.

Qanmazın qanmaması çətindirsə, qananın qanmaması ondan da çətindir.

Hər bir qadının həyasızlığı bir kişinin qeyrətsizliyindən xəbər verir.

Əllər ancaq əl çalmaq üçün yox, həm də yumruq kimi düyünlənmək üçündür.

Misdən gümüş alıblarsa, gümüşdən də qızıl alınmasına şübhəiniz olmasın.

Nə etsən sağlığında et, öləndən sonra heç nə etməyəcəksən.

Allah-təala qapıları adamin üzünə bağlayanda, ordan çıxmaq xatirinə pəncərəni açıq qoyur.

Ər və arvadın kiçik bir mübahisəsi, evin bünövrəsinə su düşən kimi bir şeydir.

Qadın həmişə gözəl olmalıdır. Kişinin gözəl olması üçün onun meymundan elə bir az fərqlənməsi kifayətdir.

Eltilərin nəinki özləri, hətta taxçada boxcaları da boğuşar.

Nəsr misralarla bölünməmiş şeir olmalıdır.

Gözəl qadın səhər tezdən başlayaraq səliqəli, nazlı olmalı, hətta mətbəxdə də günəş kimi parıldamalıdır.

Bütün canlıların alisi insan: - sən də ciy süd əmmisən.

Qızın yaxşıdır özgəyə vermə hayifdi,
Qızın pisdir, özgəyə vermə ayıbdı.

Xoşbəxtlik axtarırsansa, azı axtar.

İnsan həyata kəfənlə gəlir, kəfənlə də gedir.

Uşaq balaca olanda adamı yatmağa qoymur, böyükəndə də yaşamağa.

Övladının yumruğuna güvənən ata birinci zərbəni də elə özü yiyər.

Ata-ana övladına taxt yarada bilər, bəxt isə yox.

On öküzu bir yerə yiğib istədiyin səmtə yönəldə bil-məzsən, amma bir düyə yüz öküzu öz ardınca apara bilər.

Yer üzündə çox dövlətlərin Azərbaycan nemətlərində şəriyi var, tək muğamdan başqa.

AÇMALAR

Arvad - savınlı kəndir, keçib xirtdəyə.

Nəvə - dəymədüşər, findığın ləpəsi.

Qaynana - od parçası, oğul öyə gələndə hamidan zırəng qaynana.

Oğul - düşmən çəpəri.

Qız - köçəri qaranqus.

Bacı - başımın tacı, noolar, dilini bir az şirin elə.

Qardaş - həm qar, həm daş.

Ər və arvad - biri od, biri su.

Baldız anan saa diyir ki, gəlin eşitsin.

Bacanax - yeddi bacanax birlikdə yol getdilər, biri dedi:
- bir adam olsayıdı, söhbət edərdək.

Dost - biri azdı, ikisi çoxdu.

İnsan - əzrayıl gələnə kimi işlə.

Pul - dədəm, ciyim, evim, eşiym pul. Kim diir ki, sən
əl çirkisən, qazanıb verələr, sən xəşdiyəsən.

Xoruz - elə bilir o banlamasa, səhər açılma.

İşgüzar adam - yıxılı öyün dirəyi.

Kişi - qocalanda öyə hambal lazımlı dööl, arvad - qarı
yanda köpək.

Baba və nəvə - onları çox zaman birlikdə görmək olar.
Başlıca səbəb odur ki, baba nəvəsinə tapşırır ki, atan mə-
nim başına açan oyunları sən də onun başına aç (hayif al-
maqdan ötrü).

HACI DAYININ MƏSƏLLƏRİ

(təcrübədən keçmişdir)

QIZIL

Qızılı xoş məram kimi alıb, zinət əşyası kimi istifadə edirlər. Bu mənada onun qiyməti yoxdur. Xatırladım ki, onun da düşər-düşməzi olur. O, elə bir sərvətdir ki, daim qaranlıq sevər, insanlar tərəfindən gizlədilər. Bu bir həqiqətdir ki, deyərlər: - "Qızılın üstündə ilanlar yatıb". Ona aludə olub yiğanlar bilməlidirlər ki, qaranlıqda saxlamaqla ona iş kəsirlər. Unutmaq olmaz ki, bir vaxt gələr, onun da cəza müddəti bitər. Yəni, bir xoşagəlməz hadisə nəticəsinə o da azadlığa çıxar.

XOŞ GƏLDİN DEMİRLƏR

Bir dəfə Hacı dayığılə bir türk qonağı gəlir. O, birbaşa içəri girmir, qapını döyərək səsləyir:

- Ay ev iyəsi, ay ev iyəsi, evdə bir kişi var?

Hacı dayı qonağı səsləyib deyir:

- İçəri gəl, ay bala, qapını döyən kişi olsun.

Yemək vaxtı qonağı qaşqabaqlı görən Hacı dayı dillənir:

- Nədən belə fikrə daldınız?

Türk qonaq deyir ki, sizlərdə gələn qonağa xoş gəldin demirlər?

Hacı dayı cavab verir ki, bizlərdə öz evinə gələnə heç vaxt "xoş gəldin" deməzlər.

O TƏRGİDƏCƏKDİR

Bir dəfə Hacı dayiya deyirlər:

- Bu üç xoşagəlməz adətkarı öz çirkin əməllərindən daşındırı bilsəniz, sizə hörmətimiz olar.

Hacının yanına qumarbaz, içki düskünü və bir arvadbaz gətirirlər. O heç fikirləşmədən qumarbazla içki düskünü öz yanında saxlayıb, arvadbazı isə göndərir evlərinə. Bunun səbəbini soruşduqda, Hacı dayı deyir:

- Bu gördünüz qumarbazla, içki düskünü çətin ki, öz adətlərini tərgidə, amma o arvadbaz ki, var, gec-tez öz çirkin əməllərindən daşınacaq.

İNANCLAR

Səyahətə çıxan adamın arxasınca su atarlar ki, mənzil başına salamat çatsın.

Evdə hər hansı əşya itərkən onun tez tapılması üçün boş bir piyaləni ağızı aşağı qoyarlar.

Qapının başına nal asarlar ki, evə xoşbəxtlik gəlsin.

Dolu yağarkən onun dənəsini evin ilk uşağına dışlədərlər ki, dolu dayansın.

Ay ağızı yuxarı olarsa, səhəri gün yağmursuz, aşağı olarsa yağmurlu olar.

Evdən çıxarkən qarşına qara pişik çıxarsa, səyahət uğursuz olar.

Subay qızı eşsəyə mindirərlər ki, bəxti açılsın.

Qaşiq əldən düşərsə evə qonaq gələr.

Qorxmuş adama cəftə suyu verərlər ki, qorxuluğu götürülsün.

Qulaq cingildəyəndə deyərlər, yəqin kimsə sözünü dənişir.

Yaz başı göy guruldayanda böyük bir əşyanı qucaqlayıb deyərlər ki, bax, bu boyda var dövlət istərəm.

Kiməsə göz dəyməsin deyə, onun başına duz çevirib, üzərik yandırılar.

Sağ ovucun qaşınması ələ pul gəlmək, sol ovucun qaşınması issə əldən pul getməsinə işarədir.

Yatana yaxın gülməzlər, yatanda gülən, səhəri ağlayar.

Səfərə çıxan adamın qabağına boş vedrə ilə çıxmazlar.

Adı geç qoyulan uşaq yalançı olar.

Barmağı uzun olan uşaq oğru olar.

Süfrəyə duz dağılarda dava düşər.

Göz səyriyəndə ona qırmızı rəngli ip yapışdırıb deyərlər: - "Mən səni sevindirirəm, sən də məni sevindir".

Uşağı oxleyənən döyməzlər, ömrü qısa olar.

TAPMACA

Üç dost restoranda yeyib-içirlər. Bir azdan xörəkpaylayan gəlir ki, sizin otuz manat borcunuz olacaq. Hərəyə 10 manat verərək stoldan qalxarkən xörəkpaylayan üzr istəyərək onlardan 5 manat artıq pul aldığıni bildirib, artıq pulu onlara qaytarır. Onlar da 3 manatı öz aralarında bölüşdürüb, qalan 2 manatı isə yaxşı xidmətinə görə xörəkpaylayanın cibinə qoyurlar.

İndi gəlin haqq-hesabı birlikdə edək:

- Əvvəlcə dostların hərəsinin xərci 10 manat olmuşdu, eləmi?

Xörəkpaylayanın onlara qaytardığı 5 manatdan sonra ondan hərəsi 1 manat götürdülər, eləmi?

Deməli üç dost hərəsi 9 manat pul xərclədi.

$3 \times 9 = 27$ manat elədi

Üstəgəl 2 manat da xörəkpaylayandakı pul, eylər 29 manat. Bəs onda 1 manat hanı?

(Hər kim bu 1 manatin yerini tapsa halal-halal xoşu olsun).

ŞƏKİDƏ MƏHƏLLƏ ADLARI

Dolçalar	Topqarağac
Zəngərəflər	Çəvəşlər
Qumbaralar	Qatiqçilar
Mədoolar	Alaçılar
Həbillər	Aydınlar
Harşsoflar	Primlər
Dağarlar	Əşirlər
Yeddilər	Dırrar
Daddılər	Dolmabağçalar
Bağbanlar	Dartqopsunlar
Hoppandilar	Hacılıətiflər
Qurdalar	Süddülər
Condular	Qumbaralar
Hacıhəsənlər	Qabaqkəsənlər
Çopurlar	Qaraqabaxlar
Davaxlar	Doqquzparalar
Daşdəmirlər	Dəbbəhcilər
Eminlər	Zərgərlər
Yavuzlar	Topçular
Səbətçilər	Ocaqqullar
Kəpəklər	Yeddiqardaşlar
Kəndirlər	Kosalar
Qocalar	Kəvərlər
Mənəflər	Harşsoflar
Giləhli	Dəmirçi bulağı
Otaq eşiyi	Sarı torpaq
Qışlaq	Dodu

KİŞİ VƏ QADIN LƏQƏBLƏRİ

Qaqaş Ələddin
Dəf Qurban
Baksell Rasim
Gül Camal
Inək Mustafa
Şokolad Telman
Laqan Cabbar
Qəpəy Nazim
Maestro Coşqun
Ağillı Fəxi
Cır Nemət
Çörək Rəcəb
Xaşal Hüseyn
Komsomol Veysəl
Halvaçı Ələhməd
Div İsmayıł
Qodana Camal
Qırğı Məmməd
Dobu Abdurrahman
Bomba Akif
Xədəyoğlu Nemət
Iki-bir Əhmədiyyə

Dəllal Ziver
Dəli Səfurə
Pişiy Maral
Çöpçü Əzizə

Kürən Kamil
Süddüoğlu Ələsət
Fındıq Əhməd
Bığ Adil
Canbala Bəxtiyar
Zərgər Adil
Yetimoğlu Nürəddin
Lapba Vahid
Partnoy Rəşad
Fil Əbuzər
Naxırçı Kərim
Xaxool Namik
Saatsaz Mirağa
Professor Bəxtiyar
Zalatoy Fərrux
Keçəl Nütü
Pom-pom Nəsif
Əlimsəndə Məmməd
Süyux Məmmədəli
Azərbaycan Qasıım
Tintin Mahmud
Deputat Rafiq

Mərdan Məsmə
Maymaq Şükufə
Göhçəy Fatma
Dübül Sədayə

"AZƏRBAYCANCA ŞƏKİCƏ" LÜĞƏT

Azərbaycan dili lügətilə, "Şəki lügəti" (ləhcəsi) arasında böyük fərq var. Əyər hansısa bir şəkili ilə ünsiyyət etmək istisuzsa, bax, hayından dirux, habı lügəti su içən kimi işməlisuz.

A

Adna	cümə axşamı
Anabülbül	islənmiş
Albalı	gilənar
Alabəzəy	rəngarəng
Ağayana	səliqəli, başıaşağı
Ayrudurum	aeroport

B

Bir hoor	bir azdan
Beyqafıl	qəfildən
Boğazdı	balası olacaq
Beycə	bu gecə
Bekar	işsiz
Buyruqqulu	köməkçi
Bir brum	"qaynama vahidi"
Beli quru	tənbəl
Beyşüyür	tüfeyli
Basməmmədi	tələm-tələsik
Bələşmax	yixılmaq
Bir çimir	"yuxu vahidi"
Bimar, saxsokar	yataq xəstəsi

Şəki lətifələri

Bambılı *yüngül xasiyyətli adam*
 Bamadur *pomidor*

C

Çoşmaq *ağlayıb həddini aşma*
 Cahil *avan oğlan*
 Cızıx *cizgi*
 Comərd *səxavətli, əliaçıq*
 Cılxı *xalis*
 Cür-cür *qırırmsaç*
 Coo *turşu*
 Cana *pis*
 Cıqqırı çıxartma *səsini çıxartma*

Ç

Çırpılmax *bərk dəymək*
 Çətənə qoz *bərk, sunmayan qoz*
 Çərşo *çadra*
 Cırtqoz *davakar*
 Çıldırımax, qızmax *həddini aşmaq*
 Çağa, bəbə *körpə uşaq*
 Çömçə *taxta qaşıq*
 Çak-çuk etmax *alver etmək*
 Çivin *milçək*

D

Dəllal *alverçi*
 Dıqlı *balaca*

Şəki lətifələri

Dır-dır *çoxdanışan*
 Düdüy *beşikdə işlədilən ulət*
 Dirux *deyirik*
 Dozay *fərsiz*
 Dəsvəçə *hövsələsiz*
 Deqal *keçəl, daz*
 Dinqa (danqa) *kəllə*
 Dünbü'l *quyruğu kəsik*
 Dədiy *qiç*
 Dəfə-darax *ləvazimat*
 Dəvəllayı *tələsik iş*
 Düşüy *pinti*
 Dülbülləmax *pusmaq*
 Duma *saplaq*
 Daqqan *sözündən dönməz*
 Dəbbələmax *sözündən dönmək*
 Dəmşəlax *səliqəsiz adam*
 Doqqaz *döngə, dalan*
 Durba *boru*
 Dumba *qısa boylu adam*
 Donnux *maaş*
 Darqursax *səbirsiz*
 Dönbə *tin*
 Dəpbülüm *şundul*

E

Eyməndi *qorxdu*
 Elti *qardaş arvadı*

Ə

Əhdac	<i>alət</i>
Əfəl, fərsiz	<i>aciz</i>
Əyrəti	<i>başdansovdu</i>
Əppəy	<i>çörək</i>
Ədəbaz, loppaz	<i>forslu</i>
Əzvay, əməziy	<i>ləng adam</i>
Ədaa dağarı	<i>lovğa</i>
Əyəqqabı	<i>ayaqqabı</i>

F

Fillənmiş	<i>həyasız</i>
Fizillix	<i>kollux</i>
Fısqırıx	<i>kef-keyfiyyət</i>
Fətir, oma	<i>şirin çörək</i>

G

Gopçu	<i>yalançı</i>
-------	----------------

H

Həftiy	<i>əczəxana</i>
Habırə gəl	<i>bura gəl</i>
Həblə	<i>belə</i>
Habı	<i>bu</i>
Habbı saat	<i>bu saat</i>
Holça çalmaq	<i>əl çalmaq</i>
Hövləvəla	<i>hövsələdən çıxmaq</i>

Hayındı	<i>indi</i>
Haleynim	<i>key adam</i>
Haray həşir	<i>qalmaql</i>
Höös	<i>nəm, yas</i>
Hırraxana	<i>şit zarafat yeri</i>
Hoppanmaq	<i>tullanmaq</i>

X

Xinzir	<i>çox yeyən</i>
Xas	<i>çərşənbə axşamu</i>
Xifət eləmax	<i>fikir etmək</i>
Xaşal	<i>hamilə qadın</i>
Xına	<i>həna</i>

I

İdim, şuqum	<i>görünüş</i>
İdimsiz, əyrəməcə	<i>kifir, eybəcər</i>
İncil	<i>əncir</i>
İci qucu adam	<i>xurdaçı adam</i>
İsirif	<i>qənaət</i>
İrizqi	<i>ruzi</i>
İxtilat	<i>söhbət</i>
İsgan	<i>stəkan</i>

K

Korafəyim	<i>bacarıqsız</i>
Kür, firoon	<i>dəcəl</i>
Külçə	<i>yağlı çörək</i>
Kəllə-mayallaq	<i>tərsinə</i>

Q

Qaşqa	<i>alın</i>
Qovu	<i>dərə</i>
Qavax	<i>boranı</i>
Qəşş eləmax	<i>bərkdən gülmək</i>
Qavramax	<i>bilik mənim səmək</i>
Qəleyçi	<i>qalayçı</i>
Quraxsiyb	<i>darixib, həsrət qalib</i>
Qitmır, mıqqı	<i>xəsis</i>
Qaqqurbağan	<i>qurbağa</i>
Qəddan	<i>qənd qabı</i>
Qafsamaq	<i>mənim səmək</i>
Qısır	<i>südsüz heyvan</i>
Qoltaşa	<i>yaltaq, ikiüzlü</i>
Qavarmax	<i>üzə qayıtmaq</i>

L

Ləpo, yəlo	<i>alov</i>
Ləlöyün	<i>acgöz</i>
Ləvərə, gombul	<i>kök kişi</i>
Ləyaxlı	<i>layiqli</i>
Laləpəti	<i>pəltək</i>
Ləfləmax	<i>tərpənmək</i>
Laqqırtı	<i>yersiz söhbət</i>
Lıqqa	<i>palçıq</i>
Ləmpə	<i>tavan</i>
Löyünsüz	<i>eybəcər</i>

M

Maytarax	<i>axsaq</i>
Midixana	<i>kiçik yeməkxana</i>
Məhlə	<i>məhəllə</i>
Maa	<i>mənə</i>
Meyzar	<i>önlük</i>
Mişool	<i>siçan</i>
Mayif, zəlil	<i>şikəst</i>
Midiyh	<i>yavaş, ləng</i>

N

Nifrin	<i>çovğun</i>
Nərmənəziy	<i>incə</i>
Nöyüt	<i>neft</i>
Nahna	<i>nanə</i>

P

Por	<i>kif</i>
Pota	<i>kosa</i>
Panpax	<i>qorxaq</i>
Patava dodax	<i>qalın dodaq</i>
Puç	<i>peç</i>
Pulagir	<i>pulsevər</i>
Pətərava	<i>söyüskən</i>
Pışka	<i>kibrit</i>
Podnos	<i>məcməyi</i>
Poş	<i>poçt</i>

S

Soqqur	<i>ariq</i>
Sərvaxt olmaq	<i>ayiq olmaq</i>
Salız	<i>qaradinməz</i>
Sonalamax	<i>seçmək</i>
Saa	<i>sənə</i>
Surfa	<i>süfrə</i>
Süzmə	<i>şor</i>
Sitilləmax	<i>üşümək</i>
Sino gedir	<i>ürəyi istəyir</i>
Sırtış adam	<i>üzlü adam</i>
Səvi	<i>yazıq</i>
Salvı	<i>dəyənək</i>
Səryandar	<i>avara</i>

Ş

Şaqqa	<i>hissə</i>
Şələ	<i>çurpi bağlaması</i>
Şimganlı	<i>ləzzətli an</i>
Şırçı	<i>rəngsaz</i>
Şonqumax	<i>çöməlmək</i>
Şadara	<i>qumələyən</i>
Şitəngi	<i>sataşqan</i>

T

Təpələmə	<i>ağzına kimi</i>
Tincixmax	<i>darixmaq</i>
Traqqalı	<i>ədalı</i>
Tərləmax	<i>xərcə düşmək</i>

Tösmərəy

Tənə

Təhnə

Toba

Tumanpaçax

*kök arvad**sırğa**taxta iri qab**tövbə**çilpaq adam*

U

Urvatsız

Ucuxub

Umsunmax

Ustul

*hörmətsiz**qeybə çıxıb**tamahı keçmək**stul*

Y

Yeşinmax

Yesir

Yırtılıncı

Yerpənəy

Yeznə

Yuyucu

Yersəvət

*gizlənmək**kimsəsiz**doyunca**xiyar**kürəkən**mürdəşir**velosiped*

Z

Zəqqəto

turş

V

Vayşüyən qoparmaq

Vic

Varaq

*haray salmaq**nazik kəndir**vərəq*

SON SÖZ

Ağəli Şəkili Şəki əhalisi arasında hörməti olan, yaşda müdrik ömrünün 60-ci payızını yaşayır. Onun estetik zövqü güclüdür. Qrafika və xəttatlığın kamil ustası, həm də poliqrafiya sahəsinin bilicisidir. Həmişə öyrənməyə və öyrətməyə meyli olan insandır. Ağəli həm də yaradıcı bir insan, hekaya, lətifə və s. ədəbi janrlarda yazib-yaradan istedad sahibidir. Onun bu "Gözo yişərəm mən" kitabından əvvəl ədəbi məcmuəsi də çap üzü görmüşdür.

Hörmət və izzət pulla alınır, onu göstərdiyin xeyirxahlıqla əldə edə bilərsən. Mətbuatdan xəbəri olan, əli qələm tutan hər bir şəkilinin bərcudur ki, gördüğünü, bildiyini və eşitdiyini ya danışın, ya da qələmə alıb geniş oxucu kütləsinə çatdırınsın. Ağəli Şəkili ikinci yolu daha üstün tutub. El-oba arasında dildən-dilə qəzən məzəli əhvalatları, lətifələri, deyimləri, laylaları, bənzətmələri, ləqəbləri toplamış, şəkililərin şirin, dadlı-məzəli ləhcəsinə salıb onların üzərində yaradıcılıqla işləyib ortaya maraqlı bir kitab çıxarmağa nail olmuşdur. Bu zəhmət onun folkloru dərindən bilən və ona hörmətlə yanaşan bir araşdırıcı olduğunu üzə çıxarmışdır.

Ağəlinin xalq yaradıcılığına münasibəti tamamilə tərafət üslubundan kənardır. Lətifə və əhvalatları camaat necə danışıbsa, o qaydada da fikirləri qələmə almışdır. Məlum olduğu kimi Şəki lətifələrinin şirinliyi, duzlu-lətfətliyinin belə bir prinsipi var: Ağızdan necə çıxarsa onu eləcə yazanda, ixtisara yol verməyəndə ləzzətini itirmir. Ağəli Şəkili də bu koloriti saxlamışdır.

Kitabın məziyyətlərindən biri də ləqəblərin seçiləməsi, mənalandırılmasıdır. Kitabda ləqəblər şəxsiyyətin buna özü irad tutu bilməsi tərzindədir. Xəsiyyət, xarici görünüş, əməl, duruş-oturuş bu ləqəblərin onun daşıyıcılarının öz daxili ələminə, davranışına uyğundur. Laylalara gəldikdə Ağəli onlara satır və yumor da qata bilib.

Kitabçada deyimlər, zəka sahiblərinin müdrük kəlamları da vardır. Bunların bir qismi müəllifin öz yaradıcılığıdır. Müəllif oxucuları Şəki mənzərələri ilə də tanış edir, Şəkinin gözəlliyi haqqında onlarda bir daha xoş təəssürat yaradır.

Məhs buna görə də Ağəli Şəkilinin "Gözo yişərəm mən" kitabı ürəyəyatan, ləkonikdir, təsirlidir, gülüş doğuran və düşündürəndir.

Sabir Əfəndiyev,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya elmləri namizədi.

Ön söz	KİTABIN İÇİNDƏKİLƏR	
	3
Giriş	5
Lətifələr	8
Məzəli əhvalatlar	94
Laylalar	103
Şerlər	104
Rəvayət	107
Atalar sözləri	108
Deyimlər	110
Açmalar	113
Hacı dayının məsəlləri	115
İnanclar	117
Tapmaca	119
Şəkidə məhəllə adları	120
Kişi və qadın ləqəbləri	121
Şəki “lügəti”	122
Son söz	131

Folkloru

Ağəli Şəkili

GÖZOO YİYƏRƏM MƏN

Əsrin gözəli



Əsrin qarısı

Tirajı: xirtdəyə kimi
Qiyməti: adaa ləyax

Şəki folkloru

Ağəli Şəkili
(Ağəli Mustafayev)

«Yeni Şəki lətifələri»

Bakı, «NURLAR» NPM, 2008, 160 səh., Rəsmli.

ISBN – 9952 – 426 – 40 – 2.

© Ağəli Şəkili.

Müəllif hüquqları qorunur!

Texniki redaktor: Rauf KƏRİMOV
Bədii redaktor: Elnur ƏHMƏDOV
Səhifəleyici: Fəxri VƏLİYEV
Korrektor: Suğra OSMANOVA

Çapa imzalanmışdır: 29.05.2008.

Nəşrin ölçüsü: 60x90 1/16.

Fiziki çap vərəqi: 10,0.

Sifariş: 102. Sayı: 1000 ədəd.

Müqavilə qiyməti ilə.



NURLAR

— NƏŞRİYYAT, POLİQRAFIYA MƏRKƏZİ —

Bakı, Az1122, Zərdabi pr. 78 / Tel: 4977021
Faks: 4971295 / E-poçtu: office@nurprint.com

Qiyməti razılışma yolu ilə

AzF-267212

YENİ ŞƏKİ LƏTİFLƏRİ



Sadə peşə adamı, nəqqaş Ağəli Şəkilinin "Yeni Şəki lətifələri" kitabı "Könül dəftəri" adlı kitabından sonra yuxusuz qecələri, davamlı axtarışları hesabına başa qələn, əslində xalqın sözünü özünə qaytaran, toplayıb qələmə aldığı ikinci kitabıdır.

ŞƏKİ - 2008

Kitabın dizaynarı, tərtibçisi və korrektoru müəllifdir.

